

Ştrasser Bakı metrosunda terror törədənlərin adını siyasi məhbus siyahısına salıb

HÜQUQ MÜDAFİƏÇİSİ SƏİDƏ QOCAMANLI: "SİYAHIDA ELƏ ŞƏXSLƏRİN ADI VAR Kİ, ONLARI HEÇ KİM TANIMIR"

Hüquq-Müdafiə Təşkilatları Monitoring Qrupunun üzvləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin Azərbaycanla bağlı hazırladığı hesabatda dair mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, Səidə Qocamanlı bildirib ki, hesabat AŞPA sessiyası çərçivəsində iyunun 26-da qurumun Hüquq məsələləri və insan haqları Komitəsində təqdim olunub, 89 nəfərin adı olan siyahı açıqlanıb. Hüquq müdafiəçisi deyib ki, siyahının hazırlanması prosesində neqativ hallara, pozuntulara yol verilib: "Məsələn, sıra 71-dən 73-ə, 75-dən 78-ə keçib. Bundan başqa, hesabat təqdim olunan zaman siyahıda olan 17 nəfər artıq azadlığa buraxılmışdı. Hətta onların bir neçəsi ötən il və ya ilin əvvəlində azad ediləblər. Bəzi şəxslərin adı isə məhkəmə qərarı olmadan siyasi məhbus kimi siyahıya salınıb. Siyahıda "Texnikabank"ın əməkdaşı Elnur Seyidov və "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı da var. Biz Əvəz Zeynallını potensial siyasi məhbus hesab etsək də, məhkəmə qərarı olmadan bunu rəsmi şəkildə açıqlaya bilmərik".

S. Qocamanlı monitoring qrupunun son əfv sərəncamından sonra 10 nəfərin adının olduğu siyahı tərtib etdiyini də diqqətə çatdırıb: "Bu siyahıdan əlavə, "Səid Dadaşbəylinin dəstəsinin" və islamçıların da adının salındığı daha bir siyahı hazırlanmışdır. Bundan başqa, səhhətində problemləri olan Əli İnsanov, Fərhad Əliyev, Telman İsmayilov və Vidadi İsgəndərlinin adının yer aldığı 4 nəfərlik siyahımız da var".

O, təəssüflə qeyd edib ki, K. Ştrasserin hazırladığı siyahıda ötən əsrin 90-cı illərinin əvvəllərində Bakı metrosunda törədilən terror aktlarının iştirakçıları da adı yer alıb: "Bu siyahıda elə şəxslərin adı var ki, onları heç kim tanımır".

Monitoring qrupunun üzvü Səadət Bənnəryalı da K. Ştrasserin siyahısının qeyri-obyektiv hazırladığını diqqətə çatdırıb.



Qrupun üzvü Novella Cəfəroğlu isə onun Hüquq məsələləri və insan haqları Komitəsində Azərbaycan İslam Partiyasının və digər İslam təmayüllü təşkilatların azadlıqdan məhrum edilən üzvlərinin müdafiəsinin qarşısını aldığına dair mətbuatda gedən yazırla münasibətini açıqlayıb: "Mən İslam dininin tələblərinə ciddi riayət olunduğu ailədə böyümüşəm. Naxçıvan şəhərinin mərkəzindəki məscid mənim babam tərəfindən inşa edilib. Kimlərsə öz reklamları ilə məşğul olduqları bəs deyil, digərlərinə şər atmaqla məşğuldurlar".

Buna görə də mən böyan edə bilməyirəm ki, yaxın vaxtlarda bizim monitoring qrupunun üzvləri

həbsdə olan axundlar və dindarların hər biri ilə görüşəcəm".

N. Cəfəroğlu qeyd edib ki, bu cür qısqancılıqla həmin şəxslər hüquq müdafiəçisi kimi Azərbaycanı təmsil edə bilməyəcəklər: "Biz atığımız hər addımda Azərbaycan hakimiyyətini yox, dövlətin düşünürük. Çünki bütün bu həqiqətə uyğun olmayan siyahılar və məlumatlar dövlət təhlükə altına salır".

Qeyd edək ki, Hüquq Məsələləri və İnsan Haqları Komitəsində hazırlanan qətnamə layihəsi 26 səs lehinə, 22 səs əleyhinə qəbul edilib və baxılması üçün qurumun payız sessiyasına çıxarılacaq.

İrandan Azərbaycana brusellyoz xəstəliyinin keçmə riski sifirə bərabərdir

"Azərbaycan İrandan qoyun quyuğu, bir günlük cüce və yun idxal edir. Həmin ölkədən et və süd məhsulları gətirilir. Ona görə də İranda Azərbaycana brusellyoz xəstəliyinin keçmə riski demək olar ki, sifirə bərabərdir". Bu sözləri APA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. O bildirib ki, ümumiyyətlə, Azərbaycana idxal edilən məhsullar Respublika Baytarlıq Laboratoriyasında bakteriooloji, virusoloji, toksikoloji və digər istiqamətlərdə müayinələrə keçirilir: "Onların keyfiyyətləri qoyulan standartlara uyğundur, satışına icazə verilir. Əks halda isə həmin məhsulun ölkəyə buraxılmasına və satışına qadağa qoyulur".

Qeyd edək ki, İran mətbuatının yazdığına əsasən bu ölkədə 12 min nəfər brusellyoz xəstəliyinə yoluxub, lakin qeyri-rəsmi statistikaya görə, onların sayı daha çoxdur.

Ermənilər Ağdam və Goranboyda atəşkəsi pozublar



Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında və Goranboy rayonunun ərazisindəki adətli yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub.

Eldar İbrahimov: "ATƏT PA-nın yay sessiyasının Azərbaycanda keçirilməsi nəzərdə tutulur"

Milli Məclisin üzvləri ATƏT-in Parlament Assambleyasının XXI yay sessiyasında iştirak etmək üçün Monako Knyazlığının Monako-Vill şəhərinə səfər edəcəklər. Bunu Modern.az-ə açıqlamasında Aqrar siyasət komitəsinin sədri, deputat Eldar İbrahimov deyib. E.İbrahimovun sözlərinə görə, ATƏT-in Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə o, Rəbiyyə Aslanova, Fəttah Heydərov, Ağalar Vəliyev və Azay Quliyev təmsil edəcəklər.

"Sessiya 5-9 iyul Monakoda keçiriləcək. Qrup tam heyətdə



altı nəfər ilə iştirak edəcək. Sessiyada bir çox mövzular müzakirə olunacaq. Daimi komitənin iclasında 2014-cü ildə ATƏT-in Parlament Assambleyasının (PA) belə böyük bir yay sessiyasının Azərbaycanda keçirilməsi nəzərdə

tutulur. Bu məsələ Daimi komitənin gündəliyində var və çox güman ki təsdiq olunacaq.

Bundan başqa Ukraynanın sabiq baş naziri Yuliya Timaşenko iləqədar məsələ var. Başqa bir çox məsələlər müzakirə olunacaq. Azərbaycanla əlaqədar elə bir müzakirəlik məsələ gözlənilmir. Siyasi məsələlər və təhlükəsizlik komitəsində Bahar Muradova, İnsan haqları ilə bağlı Rəbiyyə Aslanova çıxış edəcəklər. Mövzulərlə əlaqədar çıxışlar olacaq. Daha dəqiq orada bilinəcək. Görək ki, hansı mövzular olur və onlarla bağlı biz də öz münasibətimizi bildirəcəyik".

Rusiyada üç azərbaycanlı silahlı qarşıdurmada atışmada yaralandı

HƏRBÇİ MÜNAQİŞƏ ZƏMİNİNDƏ SOYDAŞLARIMIZA ATƏŞ AÇIB, ONUN SİLAHINI ALMAĞA MÜVƏFFƏQ OLAN AZƏRBAYCANLI İNSİDENTİN SƏBƏBKARINI VƏ DOSTUNU YARALAYIB

Yaroslavl vilayətinin Bori-soqləbsk rayonunda azərbaycanlılarla namolun iki şəxs arasında baş verən atışmada beş nəfər yaralanıb. APA-nın "RIA Novosti"-yə istinadən yaydığı məlumata görə, hadisə Ustye çayının sahilində baş verib. Bir qrup azərbaycanlı yüksək səsə musiqiyə qulaq asıblar, bu zaman yaxınlıqda

qadınlarla dincələn iki hərbiçidən biri onlara yaxınlaşaraq musiqinin səsini azaltmağı xahiş edib. Azərbaycanlı səsi azaltmaqdan imtina edib, buna cavab olaraq hərbiçilərdən birinə avtomatik tapançadan atəş açılıb. Atəş nəticəsində üç azərbaycanlı yaralanıb, soydaşlarımızdan biri silahlı hərbiçinin öldürülməsinə

müvəffəq olub. Bundan sonra o həmin silahlıdan hərbiçiyə və onun dostuna atəş açaraq onları yaralayıb. Soydaşlarımız atəş açan hərbiçinin vəziyyətinin ağır olduğunu bildirir. Başlanmış cına-yot işinin materialları Rusiya Təhqiqat Komitəsinin Yaroslavl qarnizonu üzrə hərbi-təhqiqat şöbəsinə verilib.

Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi yenidən gündəmə gəldi

ERMƏNİSTAN ÜMUMMİLLİ HƏRƏKATININ RƏHBƏRİ BUNUN QARABAĞ PROBLEMİNİN HƏLLİ İLƏ BAĞLI OLDUĞUNU DEYİB

Payızda Türkiyə-Ermənistan sərhədi ilə bağlı məsələdə irəliləyiş ola bilər. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bunu Ermənistanın müxalifətçisi, Erməni Milli Konqresinin (ANC) qrup rəhbəri və Ermənistan Ümummilli Hərə-

katının rəhbəri Aram Manukyan deyib. O, Dağlıq Qarabağ problemi ilə türk-erməni sərhədi məsələsinin bir-biri ilə yaxından bağlı olduğunu xatırladı. Erməni siyasətçi "payızda sərhədlərin açılması ilə bağlı sürətli irəliləyişlər yaşanması ehtimalı var".

Manukyanın sözlərinə görə, bölgədə təzyiç yüksəlməkdədir və Ermənistan bundan konarda qalmayacaq. "Türk-erməni sərhədinin açılması payızda ön planda olacaq. Bu Dağlıq Qarabağ probleminin həlli ilə yaxından bağlıdır".

Prezident Dubaya baş konsul təyin etdi, Odessada Baş Konsulluq yaradıldı

Azərbaycan Prezidenti İlham Əliyev Şamil Ələsgərova fəvqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, prezident digər sərəncamı ilə Pərviz İsmayilzadəyə birinci dərəcəli fəvqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. O, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycanın baş konsulu təyin edilib.

Prezident Ukraynanın Odessa şəhərində Azərbaycanın Baş Konsulluğunun təsis edilməsi ilə bağlı da sərəncam imzalayıb.

Sərəncamda Nazirlər Kabinetinə baş konsulluğun fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyə təminatı məsələləri ni həll etmək tapşırılıb. Xarici İşlər Nazirliyi isə Baş Konsulluğun strukturunu və ştat cədvəlini təsdiq edəcək.



"ABŞ Azərbaycana heç vaxt silah satmayıb"

ƏLİ HƏSƏNOV: "ABŞ-İN AZƏRBAYCANA SİLAH SATIŞINI DAYANDIRMASI BARƏDƏ XƏBƏRLƏRİN HEÇ BİR ƏSASI YOXDUR"

"ABŞ-in Azərbaycana silah satışı dayandırması barədə xəbərlərin heç bir əsası yoxdur". Bunu APA-ya eksklüziv açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. "Ümumiyyətlə, ABŞ Azərbaycana heç vaxt silah satmayıb. Azərbaycan da heç vaxt ABŞ-dən silah almaq təşəbbüsündə olmayıb. Ona görə də belə məlumatların heç bir əsası yoxdur", — deyər Ə. Həsənov vurğulayıb.

Ə. Həsənovun sözlərinə görə, bu informasiya anti-Azərbaycan qüvvələrinin tərəfindən təxribat məqsədi ilə ortaya atılıb: "Məqsəd Azərbay-



can ictimaiyyətinə ABŞ-a qarşı mənfi rəy formalaşdırmaq, ölkələr arasında münasibətlərə xələl gətirməkdir. Bu cür təxribat xarakterli xəbərlər

rin yayılmasının arxasında Amerika Erməni Milli Komitəsi və onların himayə etdiyi informasiya strukturları dayanır".

Qeyd edək ki, Amerika Erməni Milli Komitəsinin məlumatına görə, ABŞ Dövlət Departamenti Amerika hərbi texnikasının satılacağı ölkələr siyahısında Azərbaycanın adını çıxararaq rəsmi Bakıya hərbi helikopter istehsalı üçün lazım olan hissələrin satışından imtina edib. Məsələ Demokratlar Partiyasının Xarici Əlaqələr Palatasındakı nümayəndəsi Harvard Bermanın Konqresə göndərdiyi məktubdan sonra gündəmə gəlib.

Həmsədrlərin Azərbaycana səfərinin vaxtı dəqiqləşdi

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfərinin tarixi dəqiqləşib. Həmsədrlər Robert Bradtke, Jak For, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iyulun 10-da Bakıya gələcəklər. Bu barədə APA-

nın Moskva müxbirinə rusiyalı həmsədr İqor Popov məlumat verib. Onun sözlərinə görə, bu dəfə səfər Bakıdan başlayacaq: "Daha sonra isə Dağlıq Qarabağ bölgəsinə və İrəvana səfər edəcəyik".

I. Popov səfər çərçivəsində Azərbaycan və Ermənistan pre-

zidentləri, hər iki ölkənin xarici işlər nazirləri ilə görüşəcəklərini söyləyib. Görüşlərdə xarici işlər nazirlərinin Paris görüşünün nəticələri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların mövcud durumu, konfliktin həlli perspektivləri müzakirə olunacaq.

Benyamin Netanyahu: "İran Azərbaycandan sonra Afrikada da terror etmək istəyir"

Keniyaada İsrail vətəndaşlarına terror cəhdi ilə əlaqədar 2 iranlı həbs olunub. APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, Əhməd Əbülfəti Məhəmməd və Səid Mansur Musəvi ötən ay yaxalanıb. Onların üzərində 15 kq partlayıcı maddə

aşkarlanıb. Partlayıcıların gücü iri bir binanı dağıtmaq üçün yetərli imiş.

İsrailin baş naziri Benyamin Netanyahu faktı münasibət bildirib: "İran terroru sərhəd tanımır. İran Amerika torpağında Səudiyyə Ərəbistanı səfirini öldürmək üçün adam göndərdik-

dən və Azərbaycanda, Tiflisdə, Bangkok və Nyu-Dehliyə hücumlar həyata keçirmək cəhdindən sonra indi də Afrikada terror həyata keçirmək niyyətindədir. Beynəlxalq ictimaiyyət dünyada terrorun ən böyük irxatçısı olan bu ölkə ilə mübarizə aparmalıdır".

Ramin Musayev yenidən PFL-in prezidenti seçildi

Dünən Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə seçki keçirilib. Bu, PFL prezidentliyinə ikinci seçki olub. AFFA-nın inzibati binasında təşkil olunan seçkidə Azərbaycan klubları qurumun hazırkı prezidenti Ramin Musayevi dəstəkləyiblər. Seçkiyə alternativsiz qatılan Musayev ikinci dəfə 4 il müddətinə PFL-in prezidenti seçilib.

Tədbirdə AFFA prezidenti Rövnaq Abdullayev də iştirak edib. R.Abdullayev PFL-in son dörd ildəki fəaliyyətini yüksək qiymətləndirib. O, bu müddətdə ölkə çempionatının və hakimiyyətin işini müsbət dəyərləndirib.



Qurum təbəçiliyində olan Mərdəkəndə "Dalğa Arena" stadionunu tendərə çıxarıb. AFFA prezidenti maliyyə problemiylə üzlaşən Tovuzun "Turan" klubunun növbəti çempionata qatılıb-qatılmayacağı məsələsinə aydınlıq gətirib.

O bildirib ki, "Turan" yeni mövsümdə Unibank Premyer Liqasında iştirak edəcək.

"Artıq "Turan"la bağlı problem yoxdur, komanda çempionatda oynayacaq. Bununla bağlı klub rəhbərliyi ilə də söhbət olub. Hətta onlara məsləhət gördüm ki, legionerlər komanda qursunlar" — deyər R.Abdullayev vurğulayıb.

Peşəkar Futbol Liqası prezidenti postuna seçkilərin yekunlarına görə, növbəti 4 il ərzində yenidən bu quruma rəhbərlik edəcək Ramin Musayev jurnalistlərin suallarını cavablandırır:

— Nəyə görə, seçkilərdə Ramin Musayevə rəqib yox idi?

— Bunu mən deyər bilmərəm. Kim istəyirdi namizədliyini irəli sürər bilirdi. Ancaq sürən olmadı. Mənə də xoş oldular ki, rəqibim olmadı.

— Geridə qalan 4 ildəki fəaliyyətinizdən razı qaldınız?



Vüqar Tofiqli Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru

Xanın tələbəsi olmuş Zərdabi tədqiqatçısı

Maraqlı insan idi Vəli Məmmədov. Gözlə səs var idi. Xanın tələbəsi olmuşdu. Amma elmin arxasınca gedəsi olmuşdu. Evlərində, xüsusəndə atası, Sosialist Əməyi Qəhrəmanı, Ağdamda sayılan-seçilən nəslin nümayəndəsi olan Muxtar Məmmədov da razı deyilməmiş oğlunun musiqiçi olmasına. Bundan sonra, nəslində üç Sosialist Əməyi Qəhrəmanı olan Vəli müəllim filologiyasını özünə daha yaxın bilir. Universiteti bitirdikdən sonra elmin inkişafına öz töhvəsini vermək üçün aspiranturaya daxil olur və bu yaxınlarda 170 illiyini qeyd edəcəyimiz Həsən bəy Zərdabinin həyatı və yaradıcılığına həsr olunan mövzuda dissertasiya müdafiə edərək, indiki yazılışla desək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə alır....

Onu ilk dəfə 1981-ci ildə görmüşdüm. Yaxın qohumların birinin oğlunun toyunda iştirak edirdi. Böylə gəlini təbrik edən Vəli müəllim hələ üstəlik bir ağzda oxumuşdu. Oxumağın da məclisin abu havasını xeyli dəyişmişdi. O vaxt mən institutun ikinci kursunda oxuyurdum....

Otuz ildən sonra dostumuz Tahir Aydınoglundan vasitəçiliyi ilə daha yaxından tanış olduq. Vəli müəllim heç dəyişməmişdi. Hündür قامəti, səsinin ahəngi, ömrünün son günlərində də bir biçimdə qalmışdı Vəli müəllim....

Növbəti görüşlərin birini Ağdamda həsr etmək istədik. Razılaşdı. Dedi vaxtda zəng etdim. Dedi "dostumgildəyəm gələ bilsənə "Sovetski " hamamının yanına gəl, məndə çıxarıram....

Görüş yerinə çatanda artıq Vəli müəllimi orada gördüm.

Yaş öz işini görsədə, gümrəh gərsənirdi Vəli müəllim. Öyrəndim ki, yaşca özindən böyük dostunu yoluxmağa gəlibmiş. Hətta əliboş getməyibmiş. Mərcəyevəndə də alıbmış....

Məşinlə onu Yasamalda mənzilinə apardıq. Yolumu bir qədər araladım saldı ki, söhbət üçün bir növ artıq vaxt qazanım. Xeyli danışmaq. Noyabr ayı olduğundan məşin söndürməyib, mənzillərinin yanındakı dayanacaqda Vəli müəllimlə söhbətə başladım....

Doğulduğunu kəndi, oxuduğunu Boyxəməli kənd məktəbini, Abbas bəyin məktəbini, Ağdamda əvvəlcə kirayə qaldıqları mənzilə xeyalən gəzəsi olduq. Çox şirin xatirələr danışdı Vəli müəllim....

Amma qədər olduğundan növbəti görüş üçün vaxt təyin etdik. Bir həftədən sonrakı görüşü isə maraqlı məlumatlar, elmi mənbələr və sənədlərlə məni tanış edəcəyini söz verəsi oldu....

Bir həftə keçdi. Amma Vəli müəllim zəng etmədi....

Milli Kitabxanada qəzet arxivində hörmətli dostum, jurnalist Rafiq Əsgərovla salamlaşmış olmaq istəyirdim ki, "Vəli müəllimin yas yeri hardadı ay Vüqar" deyəndə, sanki bir anlıq tutuldum....

— Hansı Vəli müəllimi deyirsiniz....

— Sənin yerin....

— Ola bilməz qardaş dörd beş gün əvvəl görüşmüşəm, sap-sağlam kişi idi. Bəlkə, səhv salırsan....

— İndi öyrənərəm,- dedim.

Öz nömrəsinə zəng etməyə ürək etmədim. Dostumuz Tahir Aydınoglundan zəng edib məsələni dəqiqləşdirməyi xahiş etdim. Sən demə onunda yaxın qohumu olsada qəfləton baş vermiş övlüm xəbəri ona da çatmayıbmış....

Beş dəqiqə çəkmədi. Və məlum oldu ki, heçqəfət ürək tutmasından Vəli müəllim 79 yaşında dünyasını dəyişib....

Vəli Məmmədovla söhbətin yadında qalan bezi məqamları oxucularla, onu yaxından tanıyanlarla bölüşmək istərdim....

.... "Atam Muxtar Məmmədov əvvəlcə kənddə "selpo"-nun sədri (kənd islahat komitəsi), sonralar isə Qaradaglı kənd sovetinin sədri olmuşdu. 1932-ci ildən əvvəl isə Qərənd kəndində işləmişdi. Onda mən uşaq idim. 1940-cı ildə Ağdamda köçdük. Atamı "raypo"-nun sədri təyin etdilər. Sonra müharibə başladı....

.... Atam o vaxtı bizim kəndi açıqdan çox çətinliklə qoruya bilmişdi. Müharibə vaxtı bir nəfərdə olsun acından ölməmişdi....

Ağdamda kirayədə olurduq. Rabitə işçisi olan Məsti kişinin evlə qonşu idik. Bildiyimə görə, atam 20-ci ildə "cekist" olub. Altı il məhkəmə işləyib, sonra xalq təsərrüfatı sahəsində məsul vəzifələrdə çalışıb. Mirçəfər Bağirovun Qaradaglı kəndində gəlişində də iştirak etmişmiş....

Vəli müəllim danışdı ki, atası 1941-ci ildə sədr təyin edilmişdi kolxozda gəlir və görür ki, nə kolxozun mal-qarası qalır, nə taxıl var, nədəki heç nə. Səhəri kənddən Ağdamda, raykoma gəlir, açıb qapını girir içəri.

"O vaxt Ağdam RPK-nın birinci katibi işləyən Yusif Yusifova deyir ki, ay kişinin oğlu, sən mənə göndərmisən kəndə, orda heç nə qalmayıb. Belə getsə camaat acından qırılaçaq axı....

Deyir Mirçəfər Bağirova zəng elə. De ki, kolxoz sədri xahiş edir ki, kənd camaatını açıqdan xilas etmək üçün bir ton taxıl lazımdır.

— Katib cavabında, - Ay kişi sən hay-küy salma, panika yaratma. Mən nətor zəng edim,- deyir.

Həmin illərdə Ağdamda "KQB"-nin rəisi işləyən tatar əsilli Əhmədov atamı yanına çağırır. Atam məsələni ona da danışır.

Beləliklə, Bağirova Əhmədov zəng vurur olur. Atamın sözünü olduğu kimi Mirçəfər Bağirova deyir. Mirçəfər Bağirov ehtiyat fondan 5 ton taxıl verməyə razılıq verir...."

Taxılı məsciddə saxlatdırın Muxtar kişi, sonra onu dəyirməyə yarma edib, böyüklərə 100 qram, kiçiklərə 60-70 qram olmaqla paylaşırdır, bir qismini isə ökin üçün saxlatdırın....

"Ondan sonra insanların gözüne sanki işıq gəlir. İkinci ildə taxıl biçinində xeyli miqdarda taxıl götürəsi olduq. Taxılımız o qədər çox oldu ki qonşu kəndlərə də paylayası olduq...."

Vəli müəllimin sözlərinə görə, Qaradaglı kəndinin üstü Sarıcalı kəndinə qədər hamısı sıx kolxoz olduğundan kəndə bəzən "Həsənخان kəllüğü" və ya "Kolbasan" deyərmişlər. Elə ona görə də Qaradaglı kəndinin bir adı da "Kolbasan" olub.

Kəndin maraqlı sakinlərində Şaralı general-mayor Kərim ağa Cavanşir idi....

Vəli müəllimin dediyinə görə, Evoğlu, Qaradaglı, Rzalı, Məhrizli, Zəngişli, Çəmənlil, Sarıcalı, Qərəvənd bu kəndlərinin bir hissəsi XVIII əsrdə Qaradaglı mahalından qolob....

— "Qoca nənəm tərəf Qaradaglı mahalından, atamgil isə "cılxa" ağdamlı idi, ... Bilirəmki, Ağdamda getmək mənə qismət olmayacaq...." bununla elə bil söhbətə sanki yekun vurdu Vəli müəllim....

Əlavə olaraq qeyd edim ki, elmi mənbələrdə, o cümlədən "Azərbaycan toponimlərinin ensiklopedik lüğətində" ölkəmizdə 14 adda Qaradaglı kəndinin olduğu göstərilir. Onun üçü Ağdam rayonunda olub. Hazırda Qasımli və Ağdamkənd İcra nümayəndəliyi ərazilərindəki eyniadlı kəndlər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Mənbələrdə göstərilir ki, söz Sofiovlərin hakimiyyəti uğrunda mübarizədə böyük rol oynamış "qızılbaşları" qaradaglı tayfasının məskunlaşması noticasında yaranmışdır. Azərbaycana köç etmiş tayfalarla məhz həmin nəslin bir qolu və hazırda İran İslam Respublikası ərazisində olan Qaradaglı mahalından olanlardır.

Vəli müəllimin atası iyirmi il 1941-ci ildə kimi kolxoz sədri işləmiş və göstərdiyi xidmətlərə görə, Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdü. O da səksən illiyə ciddi hazırlaşmış. Hətta yubileyin rayon səviyyəsində keçiriləcəyi qərar alınmışdı....

Böyük ümidlə Vəli müəllimə öz səksən illiyinə töhvə vermək üçün hazırlaşdı.

Vəli müəllim mətbuatın atası sayılan Həsən bəy Zərdabinin əsas tədqiqatçılarından sayılırdı. Dissertasiyasını redaktə etməklə çap etdirmək istəyirdi. Həm də mənimlə sonuncu söhbətimdə Ağdamla bağlı kitabın hazırlığını da bildirmişdi. 80 illik yubileyi ərzində kitabın çap etdirsin....

Özində hiss etməmiş kimi tələsirdi. Kitabın tez nəşr edilməsi üçün var güvəsi ilə çalışırdı.... Amma oçal imkan vermədi ona....

Atasının yanında İkon diyalogunu deyirdi Vəli müəllim....

Ali təhsil və beynəlxalq əlaqələr mövzusu Təhsil Nazirliyində geniş müzakirə olunub

Dünən Təhsil Nazirliyində ali təhsil və beynəlxalq əlaqələr mövzusunda tədbir keçirilib.

Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov, Bakı Slayvan Universitetinin (BSU) rektoru Kamal Abdulla, Bakı Musiqi Akademiyasının rektoru Fərdah Bədəlbəyli və başqa ali təhsil ocaqlarının rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən nazir Mirsəid Mərdənov nazirliyin nümayəndə heyətinin İtaliya və Litvaya səfərinin nəticələrini barədə ətraflı məlumat verib. Nazir bildirdi ki, başlıq etdiyi nümayəndə heyəti iyunun 4-də 140 min tələbəsi ilə Avropanın ən qədim və ən böyük ali təhsil ocaqlarından biri olan La Sapienza Universitetində olub, rektor Luici Frati ilə görüşüb. Sonra universitetdə rektor və fakültə dekanlarının iştirakı ilə görüş keçirilib. Görüşdə ötən ilin oktyabrında Azərbaycan universitetləri ilə tanışıq məqsədi ilə La Sapienza Universitetində Bakıya gəlmiş nümayəndə heyətinin üzvləri də iştirak edib. Onlar Azərbaycan universitetlərində keçirdikləri görüşlərdən məmnun qaldıqlarını və əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bildirdilər: "La Sapienza Universitetinin rektoru Luici Frati rəhbərlik etdiyi universitetdə biotexnologiya, baytarlıq, kimya, nanotexnologiya, arxeologiya, iqtisadiyyat və hüquq sahələrində geniş yer verildiyini deyib. Rektor hazırda Rusiya və Cənubi Koreyada vətəndaşlıq hüququ mövzusunda geniş elmi araşdırmalar aparıldığını bildirdi. Universitetdə iqtisadiyyatın idarə olunmasını daha çox diqqət mərkəzində saxlandıqını qeyd edib. Daha sonra Luici Frati Azərbaycan universitetləri ilə əməkdaşlıq sazişinin imzalanmasını ikitərəfli əlaqələrin uğurla davam etdirilməsi baxımından əhəmiyyətli

olacağını nəzərə çatdırıb. Cari ildən başlayaraq xarici ölkələrdən gələn tələbələr sayını artırmaq məqsədilə La Sapienza Universitetinin tibb və iqtisadiyyat fakültələrində ingilis dilində bölmənin fəaliyyət göstərəcəyi barədə məlumat verən universitet rəhbəri qeyd olunan iki fakültədə Azərbaycanın olan tələbələrini də təhsil almasından məmnun olacağını bildirib. Rektor məsafədən (distant) təhsil məsələsinə toxunaraq qeyd edib ki, əgər rəsmi saziş mövcud olarsa, Azərbaycanlı gənclər İtaliyaya gəlmədən də internet vasitəsi ilə təhsil ala, eyni zamanda doktorluq dərəcəsi və ixtisasartırma üzrə İtaliyalı həmkarları ilə birgə elmi araşdırmalar apara bilərlər. Eyni zamanda bu universitetdə hazırda 4000 tədqiqatçının doktorluq dərəcəsi üzrə elmi araşdırmalar apardığı nəzərə çatdırılıb. Mən isə 1919-cu ildə İtaliyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu məmnunluqla qeyd edib, ölkəmizlə arasında bütün sahələrdə geniş əməkdaşlığın mövcud olduğunu bildirdim. İtaliyanın ticarət üzrə Azərbaycanla tərəfdaşlıqda birinci yerdə olması haqqında da məlumat verdim. Təhsil sahəsində mövcud olan potensialdan tələflərin hələ tam şəkildə istifadə edilmədiyini və hazırkı şəraitdə bunun üçün geniş imkanların olduğunu söylədim. Azərbaycan Tibb Universiteti ilə İtaliyanın Genuya Universiteti arasında Avropa İttifaqının Tempus, Erasmus Mundus və digər proqramları üzrə uğurlu əməkdaşlığın mövcud olduğunu və müvafiq çərçivədə yeni sahələr üzrə birgə proqramların davam etdirildiyi barədə məlumat verdim. Həmçinin Azərbaycanın 3 universiteti ilə əməkdaşlıq müqavilələrinin artıq imzalandığını və yaxın müddətdə Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti ilə əlaqələrin rəsmiləşdirilməsi üçün lazı-

mə tədbirlərin görülməyini bildirdim. Azərbaycan Dillər Universitetində İtalyanşünaslıq kafedrasının fəaliyyət göstərdiyini İtaliyalı rektorun diqqətə çatdırdı, Azərbaycanda İtalyan dilinə və mədəniyyətinə marağın olduğunu söylədi. İtaliyaya səfərdən əvvəl ölkənin Azərbaycanlı səfərləri ilə bir neçə Azərbaycan məktəbində bu dilin geniş tədris olunması üçün tədbirlər görülməyini diqqətə çatdırdım". Nazir sözlərinə görə, başlıq etdiyi nümayəndə heyətinin üzvləri tərəfindən təhsil sistemində idarəçilik üzrə qisməddətli kurslar keçirilməsi təklifi müzakirə edilib və La Sapienza Universitetinin rektoru tərəfindən əlaqədar şəxslərə əsas ixtisasların siyahısının tezliklə Azərbaycan Təhsil Nazirliyinə göndərilməsi tapşırılıb. "Daha sonra mən iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafını yüksək noticə kimi La Sapienza Universitetində Azərbaycanşünaslıq kafedrasının yaradılmasını və vacibliyindən danışdım. Belə bir kafedranın yaradılması, eləcə də inkişafı üçün hərtərəfli dəstək göstərilməyini bildirdim. La Sapienza Universitetinin rektoru Luici Frati cari ilin sentyabr ayında Azərbaycana İtaliya arasında diplomatik əlaqələrin qurulmasını 20 illik yubileyinə həsr olunmuş konfransda iştirak etmək üçün Bakıya dəvət etdim. Rektor Luici Frati Bakıya bu dəvətdən məmnun olduğunu bildirdi. Luici Frati Azərbaycan universitetləri ilə daha yaxından tanışlıq və əməkdaşlığın inkişafı baxımından belə bir səfərin səmərəli olacağını inanımı ifadə etdi. Sonda rektor Luici Frati Azərbaycanlıların İtaliya universitetlərinə və İtalyan dilinə marağının artmasını göstərdiyi dəstək və yardıma görə mənə dərin təşəkkürünü bildirdi. Məlumat üçün bildirim ki, La Sapi-

enza Universiteti ilə Azərbaycanın bir neçə ali məktəbi arasında əməkdaşlıq sazişi imzalanıb. Bu işdə Azərbaycanın İtaliyadakı fəvqəladə və səlahiyyətli səfəri Vaqif Sadiqov və səfirliyin əməkdaşlarının əməyi xüsusi qeyd edilməlidir. Hazırda isə Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti ilə rəsmi əməkdaşlıq sazişinin imzalanması üzrə hazırlıq işləri aparılır. İyunun 5-də İtaliyanın təhsil naziri Françesko Profumo ilə görüşdüm. İtaliya ilə bütün sahələrdə mövcud olan geniş əməkdaşlıqdan danışdı, xalqımızın bu ölkədə və onun vətəndaşlarına olan hörmətinin təhsil sahəsində qarşılıqlı əlaqələrin genişlənməsinə zəmin yaratdığına qeyd etdim. Universitetlər arasında mövcud olan əlaqələrdən və əməkdaşlığın inkişafı üçün görüləcək işlərdən bəhs etdim. La Sapienza Universitetində yaradılacaq Azərbaycanşünaslıq kafedrasının gələcəkdə Azərbaycan ilə İtaliya arasında əlaqələrin mərkəzinə çevriləcəyini söylədim. La Sapienza Universitetində keçirilən görüşdən razı qaldım.

Mən iki ölkənin alimləri arasında birbaşa əlaqələrin genişləndirilməsinə və yay tətili müddətində hər iki ölkə tələbələrini səfərlərinin təşkil olunmasını mühüm əhəmiyyətini vurğuladım. Yaxın gələcəkdə Azərbaycan orta məktəblərində İtalyan dilinin tədris olunması ilə bağlı İtaliyanın ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfəri ilə müzakirələr aparıldığını söylədim.

İtaliyanın təhsil naziri Françesko Profumo İtalyan dili və mədəniyyətinə göstərilən diqqətə görə təşəkkür edib və Azərbaycan barədə İtaliya ictimaiyyətinin məlumatlandırılmasının vacibliyini nəzərə çatdırdı. Eyni zamanda La Sapienza Universitetində Azərbaycan dili və tarixinin yüksək səviyyədə öyrənilməsinin təşkili məsələsi-

Gənclər və idman naziri çay süfrəsi arxasında mətbuat konfransı keçirib

AZAD RƏHİMOV: "GƏNCLƏR FONDU NAZİRLİYİN TABELİYİNDƏ OLSA DA, TAM MÜSTƏQİL FƏALİYYƏT GÖSTƏRİR"

Dünən Gənclər və İdman Nazirliyində gənclər və idman naziri Azad Rəhimovun iştirakı ilə mətbuat konfransı keçirilib. Nazirlər jurnalistlərin görüşü çay süfrəsi arxasında baş tutub.

Bu səbəbdən, tədbir daha səmimi şəraitdə keçib. Nazir jurnalistlərin ona ünvanladığı bütün suallara cavab verib.

2012-ci il London Yay Olimpiya Oyunları ərzində təsadüf etdiyi xatırladın nazir bu ay çoxlu idman tədbirlərinin nəzərdə tutulduğunu açıqlayıb. Nazir bildirdi ki, iyulun 5-də "Səadət" sarayının açılışı, ertəsi gün Hovuz Kompleksinin təməlləşmə mərasimi keçiriləcək: "Zəngin tarixə malik saray istifadəyə veriləndə ciddi yoxlamalar keçib. Bu saray artıq 3 aydır yoxlanılır. Zəlzələyə qarşı davamlılıq diqqətə alınıb. İnanırıq ki, tarixi saray yenidən ən sevimli məkanlardan birinə çevriləcək. Binaın əsaslı təmiri üçün ayrılacaq 30 milyon manat vəsait istifadə olunub. Bu binada 60-70 faiz yeni elementlərdən istifadə olunub. Digər tərəfdən, əvvəllər birinci mərtəbədə yerləşən xüsusi mərasim üçün zal üçüncü mərtəbəyə köçürüldü. Üçüncü mərtəbənin üstü şüşə ilə örtüldü və hündürlüyü təxminən 5 metr artırıldı. Onu da deyim ki, burada əsas işlər 2010-cu ilin oktyabrında başlanılıb. Əsaslı təmir və bərpa işlərinə başlanıldıqdan əvvəl "Səadət" Sarayında VVAQ, Bostəkərlər İttifaqı, tipografiya, çörəkxana, çoxlu sayda kommersiya strukturu və sairə yerləşirdi. Bundan əlavə, binanın bir hissəsi yaşayış məqsədi ilə istifadə olunur, burada istər sırayı vətəndaşlar, istərsə də məcburi köçkünlər yaşayırdı. Biz binaya İtaliya üslubu götürməyə çalışmışıq. Bina təyinatına görə yenidən planlaşdırılıb və iki hissəyə ayrılıb. Birinci hissə işgüzar görüş evi, ikinci hissə isə VVAQ". A.Rəhimov vurğulayıb ki, bina 9 bal gücündə zəlzələyə davamlı vəziyyətə gətirilib. Arxitektoriya bildirib ki, binanın planlaşdırılması fransız memarları, daxili interyeri isə yerli və İtalyan mütəxəssisləri ilə birgə həyata keçirilib. Sarayın qədim və qəzalı olma-



yində olsa da, tam müstəqil və şəffaf fəaliyyət göstərir.

Fondun üzərində böyük missiya düşüynü vurğulayıb. Ümidvaram ki, fond bu missiyanı layiqincə yerinə yetirəcək. Dövlət daim fondun fəaliyyəti üçün köməyi əsirgəməyəcək. Gələcəkdə fonda daha çox maliyyə ayrılması planlaşdırılır. Məlumat üçün bildirim ki, Gənclər Fondu ölkə başçısının fərmanı ilə ötən ildən fəaliyyətə başlayıb. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılıb". A.Rəhimov qeyd edib ki, bu gün Azərbaycanda 13 gənclər evi tikilib və hazırda regionlarda 10 gənclər evi tikilir. "Artıq gənclər çayxanada deyil, gənclər evində toplanacaq. Orada kitabxana, oylonca mərkəzləri, diskotekalar təşkil olunacaq". Nazir vurğulayıb ki, "İşğal altında" kompüter oyunu bu yaxınlarda təqdim olunacaq. Həmin oyun vasitəsilə gənclər kompüter grafiyası ilə virtual olaraq Şuşanı işğaldan azad edə bilərlər. Nazir sözlərinə görə, gənclərin inkişafı ilə bağlı televiziya kanallarında 4 yeni proqram hazırlanır.

Səvinc QARAYEVA

13 şəhər və rayonda buraxılış imtahanları təşkil edilir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın 13 şəhər və rayonunda — Bakı, Gəncə, Tovuz, Sumqayıt, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran Masallı və Xaçmazda buraxılış imtahanı keçirir. TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, imtahanda üzlül səbəbdən (səhhəti, ailə vəziyyəti, təbii fəlakətin baş verməsi) TQDK tərəfindən keçirilməsi buraxılış imtahanlarında iştirak edə bilməyən və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulmuş vaxtdək müraciət etmiş ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdləri, tam orta təhsil səviyyəsini əvvəlki dərəcələrdə başa vuran, lakin buraxılış imtahanına buraxılmayan və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulmuş vaxtdək müraciət etmiş şagirdlər, əvvəlki illərdə imtahanda iştirak etməyən və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulmuş vaxtdək müraciət etmiş şagirdlər, əvvəlki illərdə buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər ikisi üzrə qeyri-kafi qiymət alan, o cümlədən ekstərnat qaydasında bu il attestasiyada iştirak etmək üçün təhsil aldıkları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən yaradılan xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər iştirak edir. Buraxılış imtahanlarında ümumilikdə 4529 (4382 XI sinif şagirdi , 147 nəfər isə IX sinif şagirdi) şagirdin iştirakı gözlənilir. İmtahanların keçirilməsi üçün ümumilikdə 15 imtahan mərkəzi ayrılıb. İmtahan prosesini idarə etmək üçün 35 imtahan rəhbəri, 344 nəfər isə tələbə rəhbəri cəlb olunub. Bütün imtahan mərkəzlərində buraxılış imtahanları eyni vaxtda, saat 13:00-də başlayacaq. Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün — Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün — rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlər hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 gündək müddətdə elan edilir.

S.QARAYEVA

"İrannın indiki siyasəti İslam dininin həqiqi daşıyıcıları üçün təhlükəlidir"

MÜBARİZ ƏHMƏDOĞLU: "İRAN İSTƏNİLƏN ABIRLI, ZİYALI AZƏRBAYCANLI ÜÇÜN TƏHLÜKƏ MƏNBƏYİDİR"

"Azərbaycan Respublikasında hər zaman normal dini mühit olub. Hətta Çar Rusiyası və SSRİ dövrü də azərbaycanlıların dinə münasibətini dəyişməyib. Öz-özlüyündə keçmiş SSRİ-nin ideologiyası ayrıca bir din idi. Başqa dinləri sıradan çıxarmaq Sovet ideologiyasının ən öncül məqsədləri sırasındadır".

Bu sözləri "525"ə açıqlamasında Siyasi İnnovasiya və texnologiya mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədov deyib. Onun sözlərinə görə, bütün bu məsələlərə baxmayaraq, həmin dövrdə Azərbaycan dinin hətta daha da inkişaf etdi. M.Əhmədovlu həmin dövrdə ən yüksək rəhbərlikdən tutmuş sırasıyla vətəndaşadək hamının dinə böyük rəğbətini olduğunu deyib: "Yalnız insanları xürafata çəkməklə və din adından şərhləndirilən tənqid obyektinə çevrilməklə, Ali məktəblərdə elmi kommunizmdən, ateizmdən dərs deyənlər, partiya işçiləri əhalinin dini təbəqəsinə böyük ehtiramla yanaşdılar. Rusu, erməni və digər qeyri-müsləmanları Qurana və digər İslam atributlarına könlü surətdə and içdilər və Sovet dövrünün azərbaycanlıları idilər. Dediklərimiz çoxətəfəlli və geniş tədqiq olunmuş ehtiyacı olan bir fenomenidir. O da faktır ki, həmin dindarların böyük bir qrupu hələ də yaşayır".



Politoloq hesab edir ki, hazırda Azərbaycanda İrannın toruna düşənlər böyük əksəriyyəti Sovet dövründə təmiz dini hissələr mühitində böyümüş, saf ailələrdən çıxanlardır: "İrannın Azərbaycan Respublikası üçün hazırlayıb göndərdiyi şərhlənlərdən də Sovet dövrünün azərbaycanlıları idilər. Dediklərimiz çoxətəfəlli və geniş tədqiq olunmuş ehtiyacı olan bir fenomenidir. O da faktır ki, həmin dindarların böyük bir qrupu hələ də yaşayır".

zirliyinin əməkdaşları kimi təqdim olunan, İsrailə əməkdaşlıqda ittiham edilən iki şairimiz məhz saf mühitdən çıxışları üçün bu ölkənin toruna düşdülər. Hər cür əclafıqdan çıxmış, araq içmiş, nəşə çəkmiş, dünyanın müxtəlif dövlətlərinin xüsusi xidmət orqanları ilə əməkdaşlığa meyilli olmuş azərbaycanlıların böyük bir qrupu İranda və məşhur misaldan olduqunu kimi, İrannın mollalarına "pəpis tikirlər". O adamlar İrannın toruna düşməyəcəklər, çünki İrandaqılar nədir, onlar da eynilə həmin materiya-dandır. Amma təmiz mühitdən çıxanlar İrannın güdazına gediblər və bundan sonra da gedəcəklər".

M.Əhmədovlu Azərbaycana ən çox ziyannın İrannın liderlərindən gəldiyini söyləyib: "Çar dövründə Təbrizin müctəhidli Ayətullah Təbətəbai xristian çar Rusiyasının müsəlman İrannına nisbətən Allaha daha yaxın dövlət andlandırmışdı. İrannın Moskvada işləyən, əksəriyyəti cənub zonasından olan bir qrup azərbaycanlıları aldabdı Rusiya dövlətinə qarşı qoyub. Azərbaycanda dinin ən saf inkişaf dövrü Azərbaycan Respublikasının İrandan kənarda olduğu zamanlara təsadüf edir. SSRİ-nin süquta yetdiyi bir vaxtda sərhədlər açılan zaman azərbaycanlı münimlər hansı həsrətlə sərhədin o tayna keçmişdilər, İrannın

dağı dini vəziyyətdən aldıkları eyni miqyaslı şok təəssüratla da geri qayıtmışdılar".

M.Əhmədovlunun qənaətinə görə, İrannın hazırki siyasətinin İslam dininin həqiqi daşıyıcıları üçün təhlükəlidir. O, bu məsələdə sözügedən ölkənin məqsədinin bir qrup azərbaycanlıları beləyə salmaq olduğunu bildirdi: "Qurannın və müqəddəs hesab olunan hədislərin açıq mətnlə qadağan etdiyi rəhbər (sələməçiliyi) İrannın ali İslami rəhbərliyi İrannın İslamçılığının əsas kimi dəstəkləyir. İrannın icra rəhbərliyi sələməçiliyi hətta bu vaxta kimi mövcud olmadığı sahələrdə də daxil edirlər. Hicabla bağlı tövsiyə xarakterli ayəni isə hökm kimi təqdim edirlər. İrannın indiki siyasəti İslam dininin teosofiyasına təhlükəli olduğu kimi, İslam dininin həqiqi daşıyıcıları üçün də təhlükəlidir. Burada İrannın məqsədi bir qrup azərbaycanlıları beləyə çıxarmaqdır. Azərbaycan Respublikasına cəm halda bir şey edə bilməyən İrannın dövlətçiliyinin ayrı-ayrı daşıyıcılarına, yeni vətəndaşlarına pislilik edir".

Politoloqun fikrinə, Azərbaycanın özünə hörmət edən vətəndaşları zəruri ehtiyac olmadan İrana getməkdən çəkinməlidirlər: "Çünki istənilən abırlı, ziyalı azərbaycanlı üçün İrannın təhlükə mənbəyidir".

Aqil LƏTİFOV

Fəzail Ağamalı: "NABUCCO dəfn olunma ərəfəsindədir"


Müsahibimiz millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır.

—Fəzail bəy, siz bir siyasətçi və millət vəkili kimi TANAP layihəsinin, sazişini necə qiymətləndirirsiniz? Eyni zamanda, sizcə, TANAP NABUCCO-nu sıradan çıxaraçaq, yoxsa?..

— Bu layihə ətrafında böli olduğu kimi, uzun müddət idi danışıqlar gedirdi, müəyyən fikir ayrılıqların aradan qaldırılması üçün intensiv məsləhətləşmələr aparılırdı. Xatirinizə gəlsə, ən müxtəlif vasitələr və yollarla çalışırdı ki, bu layihə reallaşsın. Bir sıra hallarda qarşı Türkiyədə də bəzi qüvvələr, belə demək mümkünsə, hansısa tərəfdən istiqamətləndirildik ki, daha ağır şərtlər, daha sətir şərtlər qoyulsun və Azərbaycanın maraqlarına uyğun gəlməyən şərtlər bu layihəyə həyata keçsin. Lakin aparılan uzun müddətli danışıqlardan sonra nəhayət belə bir ciddi əhəmiyyət daşıyan layihə prezidentlərin birbaşa iştirakı ilə Türkiyədə imzalandı. Düşünürəm ki, burada Türkiyənin də maraqları təmin olundu. Əsas payçı kimi Azərbaycanlıdır. Azərbaycanın da milli maraqları tam mənada burada öz əksini, ifadəsini tapdı və eyni zamanda, Azərbaycan da öz qazını artıq bu xətt ilə Avropaya çıxarmaq üçün geniş imkanlar əldə etdi. Bir sözlə, həmin layihə həm Azərbaycanın maraqlarına, həm Türkiyənin maraqlarına uyğundur, həm də iki dövlətin strateji maraqlarını bir daha möh-

kəmləndirən, buna xidmət edən, iki qarşılıqlı olaraq arasında münasibətlərin daha yüksək səviyyədə qurulmasına töhfə verən layihədir.

Eyni zamanda, bu layihənin həyata keçirilməsi ola bilsin ki, NABUCCO-nun artıq aradan qaldırılmasını sürətləndirəcək. Çünki bu regionda olduğu kimi, hətta, Avropanın özündə də bu dəqiqə NABUCCO-ya çox şübhəli yanaşırlar. Baxmayaraq ki, Türkmənistan da bu istiqamətə bu və ya digər şəkildə cəlb etsinlər, lakin Rusiya buna ciddi şəkildə mane olur. Səbəb odur ki, NABUCCO həm də Rusiyanın maraqlarına müəyyən dərəcədə ciddi zərər bəzər, iqtisadi maraqlarına ciddi zərər vurur. Ona görə də biz neyi götürürük? Azərbaycanın dövlət başçısının fəaliyyətində əsas prioritet nədir? Təbii ki, birmənalı olaraq Azərbaycanın milli maraqları. Bu saxələnmə strategiyasına uyğun olaraq Azərbaycanın özüni təbii ehtiyatlarını məhz bu prinsip əsasında reallaşdırır və bu da növbəti addımlardan biridir. Dəfələrlə ölkə prezidentinin də söylədiyi kimi, NABUCCO-nun reallaşmasına Azərbaycanın bir tacir ölkə kimi öz imkanlarını qoya bilmədi. Bundan o tərəfə NABUCCO-ya bizim marağımız yoxuydu və ən yaxşı halda biz NABUCCO-ya özümüzün qazımızı da müəyyən qədər —əgər bizə uyğun gələrdisə— verə bilərdik. Odur ki, NABUCCO Azərbaycan



üçün o qədər də cəlbəddici deyil. Cəlbəddici olmadığına görə də Azərbaycan ona heç zaman marağ göstərmirdi və beləliklə düşünürəm ki, NABUCCO dəfn olunma ərəfəsindədir.

—Dünyada hər zaman neft kamorına, qaz kamorına bir növ təhlükəsizlik kaməri kimi baxılır. Bu baxımdan, TANAP Azərbaycanın təhlükəsizlik kaməri, ən azı Qarabağ məsələsi açısından, təhlükəsizlik kaməri ola bilərmi?

— Bundan əvvəlki iki ciddi kamər var. Bildiyiniz kimi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum. TANAP da üçüncü bir kamər oldu. Heç şübhəsiz ki, bunun Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına özünəməx-

sus töhfəsi olacaq və xüsusi olaraq Azərbaycanın həmçinin, beynəlxalq aləmdə öz sözünün üstündə duran tərəfdaş imicini daha da möhkəmləndirəcək. Digər tərəfdən Azərbaycan həm də bu xətlə özünlü "Şahdəniz"-dən çıxan qazın Avropaya nəqlinə nail olacaq. Bu, həm etiraf olunmalıdır ki, Azərbaycan üçün iqtisadi baxımdan son dərəcə əhəmiyyətli bir addımdır, həm də siyasi baxımdan önəmli bir addımdır. Eyni zamanda, bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun və mövqeyinin güclənməsi baxımından son dərəcə əhəmiyyətlidir. Ola bilsin ki, kamər vasitəsilə həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında bu layihənin reallaşmasının xüsusi önəmi var.

—Ünvanınızla, necə hesab edirsiniz, TANAP Avropanın Rusiyadan və digər qüvvələrdən müəyyən dərəcədə qaz asılılığına son qoya bilərmi?

— Mən güman etmirəm ki, bu layihə bütövlükdə Avropanın Rusiyanın enerji asılılığından tam xilas edə bilər. Ancaq mənə bu, öz müsbət təsirini göstərəcək. Hər halda mübatuət verdiyi məlumata görə, TANAP-dan gələn qaz Bolqarıstan və Yunanıstan üçün nəzərdə tutulub və ola bilsin ki, oradan da Avropanın digər yerlərinə şəxslənəcək. Ancaq baxır "Şahdəniz"-də bizim qaz ehtiyatımızın nə dərəcədə çox olmasından...

Əgər gələcəkdə Qazaxıstan və Türkmənistan da buna qoşula bilsə, artıq onda bəli, demək olar ki, Avropa Rusiyanın artıq enerji asılılığından tamamilə xilas olar. Ancaq bu layihənin Azərbaycanın vasitəsilə, əlbəttə, müəyyən qədər təsiri olacaq, bəlkə də tam asılılıq aradan qaldırılacaq...
KAMİL

Asim Mollazadə: "Azərbaycan Avropa Şurası ilə əməkdaşlığını davam etdirməlidir"

"Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətində təmsil olunması və bu qurumda nöyin baş verdiyindən dəqiq məlumatlı olmağımıza görə, məruzəçi Ştrasserin "siyasi məhbus" siyahısı ilə də bağlı konkret şeylər bilməyərəm. Amma ümumi şəkildə onu dəyər bilərəm ki, Azərbaycan üçün Avropa Şurası mühüm təşkilatdır və onunla əməkdaşlığı davam etdirməli, genişləndirməliyik". Bunu millət vəkili, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə dilə gətirib.

A.Mollazadənin qeyd etdiyinə görə, bu təşkilatla hər bir sahədə əməkdaşlığımızı daim yüksək səviyyədə qurmalıyıq: "Özünü də görürsünüz ki, Avropa Şurası uzun müzakirələrdən sonra indi "siyasi məhbus" anlayışının meyarlarını, kriteriyalarını müəyyən etməklə bağlı addımlar atır, səndəllər hazırlayır. Bu istiqamətdə də ələ bilərəm ki, Avropa Şurası ilə əməkdaşlıq, birgə işlər davam etdirilməlidir. Eyni zamanda, Azərbaycanı da heç kimdə şübhə yaranmamalıdır ki, hansısa bir vətəndaş və ya xadim də, siyasi fəaliyyətə məşğul olan hər hansı bir insan hansısa konkret cinayətə, cinayət əməlinə görə deyil, hansısa siyasi əqidəsinə və ya düşüncəsinə görə həbsə atılıb. Bununla bağlı şübhələr olmamalı, yaranmamalı və əlavə sözsöhbətlərə rəvac verilməməlidir. Bu yöndə ələ bilərəm ki, hər bir məsələ peşəkər səviyyədə, şəffaf olmalıdır, o cümlədən də, bu istiqamətdə Azərbaycan Avropa Şurası, onun müvafiq qurumları ilə əməkdaşlığını davam etdirməlidir".

Kamil HƏMZƏOĞLU

Səttar Möhbəliyev: "3709 xarici, özəl müəssisədə həmkarlar ittifaqı təşkilatı təsis edilib"

"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası respublikamızda işçilərinin ən iri həmkarlar ittifaqı birləşimidir. Hazırda onun ətrafında 1,6 milyon insan əhatə edən 26 üzv təşkilatı birləşib". Bunu hakim partiyanın saytına açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbəliyev dilə gətirib. Onun dediyinə görə, bu gün AHİK-in üzv təşkilatlarında 17278 həmkarlar ittifaqı təşkilatı, o cümlədən 72 birləşmiş və 499 şəhər, rayon həmkarlar ittifaqı komitələri, şuraları fəaliyyət göstərir. AHİK sədri qeyd edib ki, xarici, özəl və birgə müəssisələrdə həmkarlar ittifaqlarının təsis olunması diqqət mərkəzində saxlanılır. Yəni, hazırda 3709 xarici, özəl və birgə müəssisədə həmkarlar ittifaqı təşkilatı təsis edilib ki, onlar da öz ətrafında 157458 ittifaq üzvünü birləşdirir. S. Möhbəliyevin sözlərinə görə, Həmkarlar İttifaqları "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan məsələləri — öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər: "İş-

götürənin təşəbbüsü ilə müəssisənin və ya onun struktur bölmələrinin löğy edilməsi istəhsalın tamamilə və ya qismən dayandırılması, iş yerlərinin itxasına və ya əmək şəraitinin pisləşməsinə səbəb ola bilsə, belə tədbirlər qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müvafiq həmkarlar ittifaqlarını azı üç ay qabaqcadan xəbərdar etmək və işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparmaqla həyata keçirilir. Həmkarlar ittifaqları öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulan qaydada məşğulluq vəziyyətinə, məşğulluq sahəsində təminatlar haqqında qanunvericiliyə əməl olunmasına nəzarət edirlər".

O, eyni zamanda bildirib ki, hər il AHİK, Azərbaycan Respublikası Nazirlər Kabineti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında üçtərəfli Baş Kollektiv Saziş imzalanır, hazırda isə 2011-2012-ci illər üçün 06 mart 2012-ci ildə bağlanmış Baş Kollektiv Saziş qüvvədədir. "AHİK həmkarlar ittifaqlarının və əməkçilərin sosial-əmək

Yaddaşımın küncündən...

"Pyat sutok domaşnevo aresta!.."



Şakir YAQUBOV

Demə, Varennikov heç "QSVQ"-nin komandanı deyilməmiş...

Demə, Varennikov lap bu yaxınlarda — baş beynində keçirdiyi əməliyyatın təsiri altında təxminən dörd aylıq xəstəxana həyatından sonra, 2009-un 6 mayında, 86 (!) yaşında dünyadan köçüb-müş...

Mənim bu adamlı bölüşə bilmədiyim ortaq məlumdur olmasa da, hər halda — indi bir-başca etiraf etməyə çətinlik çəkirəm — ona qarşı azacıq hüsn-rəğbəti lap təzəliklə duymağa başlamışam: demə, bu adam üçün "general şərefi" amnistiya barədə qanundan da üstün imiş...

Yox, bu abzaslara bircə-bircə şərh verməliyəm...

+++

Ona mən keçmiş bakılı tələbə məzunlar — Dövlət Universitetindən qrup yoldaşım Oruc, o vaxtkı "AZİ"-dən (indiki ADNA-dan) Qabil, keçmiş "politexnik"çilər — indi emlər doktoru olan Amin və Əli, bir də lap keçmiş... 1968-ci ildəki qrup tələbə yoldaşım Namiq Zeynalovun dost-doğmaça qardaşı, Böyük Şair Resul Zənnin ikinci kürəkəni, mərhum həkim Abbaslar artıq mövcud olmayan Almaniya Demokratik Respublikasında, "v Qruppe sovetskix voysk v Qermaniı"-də ("QSVQ")-də — Almaniya yadəkı Sovet Qoşunları Qrupunda eyni diviziya da zabit kimi hərbi xidmət keçirdik.

1973-cü ilin fevralı idi. Ali Rəhbərlikdən göstəriş gəlmişdi: tarixdə ilk dəfə Varsava Müqaviləsinin iştirakçıları olan dövlətin hərbi hissəsi ilə NATO-nun birləşmiş komandanlığının qoşun hissələri birgə hərbi təlim keçəcəkdilər, SSRİ-nin müdafiə naziri marşal Andrey Qreçko başda olmaqla "dostlar" və sonralar ABŞ-in dövlət katibi olmuş NATO birləşmiş silahlı qüvvələrinin komandanı general Aleksandr Heyçin sələfi Əmrləy Qudpestor başda olmaqla "düşmənlər" bu prosesin gedişini izləyəcəkdilər.

Varsava Müqaviləsi qoşunlarını təmsil etməyi tərəddüdsüz, necə deyərək, nöqtə-siz-vergülsüz bizim diviziya, daha dəqiqi, o vaxtkı dillə podpolkovnik, indiki dillə polkovnik-leytenant Valentin Qromovun komandanı olduğu hərbi hissəyə — bizim alaya həvalə etmişdilər. Çox sadə səbəbi vardı: podpolkovnik Qromov son dərəcə savadlı hərbi, bacarıqlı komandir və ən sonuncu əsgərin də qəlbinə girməyi bacaran (və qəlbinə giren) əvəzsiz insan idi. Özünlü dediyinə görə, səhv ələmirəmsə, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmişdi, hərbi karyera baxımından son dərəcə sürətli irəliləyişində də məhz "Bakı" brendi müstəsna rol oynamışdı: alay komandiri əslində "generalılıq vəzifəsi" idi, Almaniya kimi "ön cəbhə"də işə deyəsən, bu, nadir fakt idi. Amma Qromov Almaniya yadəkı Göytəpədə alay komandiri olandan sonra gəlmişdi...

Bu, "pokazuxa" xarakterli bir tədbir olduğuna görə sovet sistemi bütün bacarığını gözdən pərdə asmaq qabiliyyətinin nümayişinə həsr olmuşdu: azı bir həftə əvvəldən əsgərlərin başı kitel yaxalqlarını yuyub ütüləməyə, kitel

və şinel düymələrini, kəmərtəqəllərini silib, habelə çək-mələrini şotkalayib parıldatmağa, batalyon və rota qərargahlarını, "Lenin otaqları"nı təmizləyib rəngləməyə və s. bu kimi sifir məişət xarakterli işlərə qarışmışdı. Ən azı iki gündən bir müxtəlif səviyyəli yoxlayıcılar gəlib yerində işlərin gedişini ilə tanış olur, hərə bildiyi tərzdə göstərişini verib gedirdi.

Təlim üçün səfərə çıxmağımıza bir gün qalmış... "Komandan", general-leytenant Valentin Varennikovun özü gəlmişdi.

Adəti üzrə bizi "po-batalyonnomu", yəni batalyonlar üzrə, bunun ardınca isə "porotnomu" — rotalar üzrə iki cərgə düzdülər. Ən sıra boyunca addımlayan "Komandan" bir-bir əsgər və zabıtlərə yaxınlaşıb onları diqqətlə gözdən keçirir, bəzən müəyyən irad və tövsiyələrini bildirir, bəzən də tamamilə sərbəst, "dünyəvi" mövzularda yüngülvər, "xala, xətrin qal-masın" söhbətlər edirdi.

Növbə komandiri olduğum vzwoda çatdı. "Komandan" qarşısında dayananda özümlü dərəcə: — Leytenant Yaqubov! — deyər təqdim olundum.

— Son ikilliksenmi? — Zənninə, bəlkə də bilgisinə söz ola bilməzdi.

— Elədir ki, var, yoldaş general! — deyər bağrımdı.

— Hardan gəlibsen? — Azərbaycan Dövlət Universitetindən! — Biz belə öyrətməmişdik: milliyətin, gəl-diyin yer önəmli deyildi, hansı təhsil müəssisəsinin yitir-məsi əhəmiyyətli vacib idi.

Məndən bir addım ötib maña komandirinin önündə dayandım.

— Kiçik serjant Abdulla-yev! — deyər ön sıradakı süvə-rək oğlan özümlü təqdim elədi, sonra da onun arxasında, ikinci sırada dayandı: — Yefreytov Abdulla-yev! — dedi.

— Haralısanız? — "Komandan"ın bu sualına əsgərlərim ayrı-ayrılıqda cavab verdilər. Maña komandiri Abdulla-yev dedi ki, tacikəm, Tacikistanın Leninabad vilayətindəyəm, o biri Abdulla-yev "Azərbaycanlıyam. Əli Bayramlı şəhərindən" — dedi.

"Komandan" qəti etiraz elədi: — Ola bilməz! İkinci də taciksiniz! Çünki azərbaycanlılarda Abdulla-yev soyadı yoxdur. Taciklərdə var... Özbəklərdə var... Hətta qaxzarlarda da var, özü də Sovet İttifaqı Qəhrəmanı... Amma azərbaycanlılarda Abdulla-yev yoxdur...

Əsgərlərin "Elədir ki, var!" — təsdiqinə aman verməyərək:

— Qətiyyənlə deyil, yoldaş general! — deyər icazəsiz-filansız söhbətə müdaxilə elədim. — Abdulla-yev əsl azərbaycanlı soyadıdır: SSRİ Xalq rəssamı Mikayıl Abdulla-yev, futbolçu Ruslan Abdulla-yev, elə Böyük Vətən müharibəsində 22-23 yaşında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Məmiş Abdulla-yev, Səməd Abdulla-yev...

Artıq uzaqlaşmaq istəyənlər "Komandan" ayaq saxlayıb açıqlı halda:

— Sən mənimlə söz güleş-dirirsən? — dedi.

— Qətiyyənlə yox, yoldaş general! Mən sadəcə...

Sözümü yarımcıq kəsdi: — Pyat sutok domaşnevo aresta!.. — deyib arxasınca gənlərə tərəf boylandı. Təbii ki, alay komandiri V.Qromov dərhal özümlü irəlilədi:

— Oldu yoldaş general!.. Beş sutka ev dustağ!..

... "Komandan"ın baxış-yoxlaması bitdi; o, son məqamda alay komandirinin hərbi təziminə eyni qayda ilə cavab verib həmin vaxtlar təzəcə çıxmış QAZ-24 markalı "Volqa"sına oturmaq yola düşdü.

Baxış-yoxlamaya yekun vurmaq üçün geri qaçırdan

alay komandiri isə önümdən keçərək:

— Həbsin vaxtını özünlə seçmə — dedi.

...Təlim çox uğurlu keçdi. Yekunda məkafatlandırılan zabıtlər arasında Oruc mən də vardım: fevralın sonunda, hərbi xidmətin altıncı ayında bizi zor-xoş 45 günlükə "növbəti məzuniyyət"ə göndərdilər. "Ev dustaqlığı" da məzuniyyətin içində "əridi".

Çox-çox sonralar bildim ki, general-leytenant Valentin Varennikov o vaxt Sovet Qoşunları Qrupunun baş komandanı yox, Qərargah rəisinin birinci müavini imiş. Bəlkə elə bizim də iştirakçı olduğumuz təlimləri yüksək səviyyədə təşkil etdiyi üçün o, az sonra Prikarpatye Hərbi Dairəsinin baş komandanı təyin olunmuşdu.

Böyük Vətən müharibəsinə kapitan rütbəsində Berlinə bitirən, 1945-ci il iyunun 24-də Moskvada Qələbə paradında iştirak edən, Berlinə gətirilən Qələbə bayrağını marşal Georgi Jukovun təklifi ilə aerodromdan Baş Qərargaha qədər müşayiət edən zabıtlərdən biri olan V.Varennikov Prikarpatyede sonra ordu generalı hərbi rütbəsində, SSRİ Müdafiə Nazirliyi Baş Qərargah rəisinin və Quru Qoşunlarının baş komandanı — SSRİ müdafiə nazirinin birinci müavini vəzifələrində yüksəlmişdi.

1991-ci il avqustun 18-də isə o, bir dəstə siyasi və dövlət xadimi ilə SSRİ-ni qoruyub saxlamaq ümidilə "Qe-KaÇePe"-yə — "Dövlət Fövqaladə Vəziyyət Komitəsi"ne daxil olmuşdu. "Komitə" nəzərdə Qorbaçovu yıxa bildi, nə də SSRİ-ni qoruyub saxladı. Avqustun 23-də "Qe-KaÇePe"-çiləri dövlət çevrilişinə cəhd üstündə həbsə alındılar; bəziləri, məsələn, marşal Sergey Axromeyev, həmin vaxt daxili işlər naziri olan general-polkovnik Boris Puçqo buna qədər intihar eləmişdilər, qalanları isə 1994-cü il martın 1-də — Rusiya Dövlət Duması "QeKaÇePe işi" ilə əlaqədar amnistiya elan edəndə "Matroskaya tişina" həbsxanasında qaldılar. Təkcə Varennikov "general şərefi"ni hər şeydən üstün tutaraq amnistiya aktu ilə razılaşmadı, tələb elədi ki, ittiham olunduğu "Vətəne xəyanət" maddəsinin onun üzərindən götürülsün.

1994-cü il avqustun 11-də Rusiya Ali Məhkəməsi "əməllərində cinayət tərkibi olmadığı üçün" ordu generalı V.Varennikova bəraət verdi, başqa sözlə, onun tam təqsirsiz olması barədə qərar çıxardı...

1995-1999-cu və 2003-2007-ci illərdə iki çağırış Rusiya Dövlət Dumasının deputatı seçilən V.Varennikov "dəmir əl" tərəfdarı, sovet dövlətinin "silləvuranı" idi: 1984-1989-cu illərdə Əfqanıstanda SSRİ Müdafiə Nazirliyi nümayəndəliyinin rəhbəri, 1986-cı ildə Çernobil Atom Elektrik Stansiyasında qəzanın nəticələrinin ləğvi üzrə ordu birləşmələrinin işinin əsas təşkilatçısı və... 1990-cı ilin yanvarında Bakıda sovet qoşunlarını qanlı qırğınından baş ırcarıqlardan biri olmuşdu.

Amma nə cür istəyirsinizsə, elə də qəbul edin: bu adam İDEYA adamı idi. Rəsmi bioqrafiyasına yazılıb: "SSRİ-nin xalq deputatı olarkən (1989-1991-ci illərdə — Ş.Y.) Varennikov kommunizmin və Sovet İttifaqının özünlü qorunub saxlanması uğrunda, planlı-bölgüli iqtisadiyyat uğrunda, ordunun siyasi-səzizləndirilməsinə qarşı çıxış edirdi". Dövlət Dumasının amnistiyasından da buna görə imtina eləmişdi. Hələ bir desəniz, çoxsaylı misallarıma baxmayaraq Abdulla-yev "Volqa"sına oturmaq yola düşdü.

Baxış-yoxlamaya yekun vurmaq üçün geri qaçırdan

1995-1999-cu və 2003-2007-ci illərdə iki çağırış Rusiya Dövlət Dumasının deputatı seçilən V.Varennikov "dəmir əl" tərəfdarı, sovet dövlətinin "silləvuranı" idi: 1984-1989-cu illərdə Əfqanıstanda SSRİ Müdafiə Nazirliyi nümayəndəliyinin rəhbəri, 1986-cı ildə Çernobil Atom Elektrik Stansiyasında qəzanın nəticələrinin ləğvi üzrə ordu birləşmələrinin işinin əsas təşkilatçısı və... 1990-cı ilin yanvarında Bakıda sovet qoşunlarını qanlı qırğınından baş ırcarıqlardan biri olmuşdu.

Amma nə cür istəyirsinizsə, elə də qəbul edin: bu adam İDEYA adamı idi. Rəsmi bioqrafiyasına yazılıb: "SSRİ-nin xalq deputatı olarkən (1989-1991-ci illərdə — Ş.Y.) Varennikov kommunizmin və Sovet İttifaqının özünlü qorunub saxlanması uğrunda, planlı-bölgüli iqtisadiyyat uğrunda, ordunun siyasi-səzizləndirilməsinə qarşı çıxış edirdi". Dövlət Dumasının amnistiyasından da buna görə imtina eləmişdi. Hələ bir desəniz, çoxsaylı misallarıma baxmayaraq Abdulla-yev "Volqa"sına oturmaq yola düşdü.

Fevral 1973 — İYUL 2012

“Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə

İnternet mediasının inkişaf prosesi: Azərbaycan və dünyada

Əkrəm BƏYDƏMİRLİ

Müasir həyatın ayrılmaz hissəsi olan internet haqqında hələ çox epitetlər deyiləcək, narahatlıqlar səslənəcək. Təbii ki, dəim yenilən bu sistemin fəsadları qaçılmazdır. Belə demək mümkündürsə, internetin gətirdiyi yeniliklərdən biri də internet mediasıdır. Bütün interneti o cümlədən sosial şəbəkələri media kimi qəbul etmək yanlış olar.

Düzdür, bir sıra hallarda

internet jurnalistikası ciddi media sahəsi kimi qəbul edilmişdir.

Ancaq bu sahə kimin necə düşüncəsindən asılı olmayaraq sürətli inkişaf yolundadır. İnternet jurnalistikası müasir çap mətbuatını üstələməklə bərabər hətta bir çox hallarda televiziya ilə rəqabət aparır. Bu resurslardan informasiya alan insanların sayı isə günbəgün artmaqdadır.


İnternet jurnalistikası ilə bağlı bir neçə narahatçılıq məqamı toxunmaq istərdim. Təəssüflə qeyd etməliyəm ki,

bu sahədə xoşagəlməz proseslər artmaqdadır.

Bu proseslərin internet jurnalistikasını hara aparacağı bəlli deyil. Bəzən sosial şəbəkələr bu media sahəsini üstələyir. Bir çox hallarda sosial şəbəkələrin ciddi internet mediasını üstələməsi və sıradan çıxarması təhlükəli hiss olunur.

Bu tendensiya yalnız internet jurnalistikası üçün deyil, ümumilikdə, ənənəvi media üçün də başa gəlməyə başlayıb. Açıq sosial şəbəkələrin gələcəkdə uğurlu və davamlı olacağı şübhə doğurur. Hal-hazırda isə bütün mənbə çalarlarına baxmayaraq sosial şəbəkələr hələki uğurlu ünsiyyət vasitəsi olaraq qalır.

Ənənəvi media üçün ictimai məsuliyyət



sayda ədəbiyyat əcnəbi dillərdə çap olunur.

həmişə önəmli məsələ olub. İnternet jurnalistikasında və ümumiyyətlə, digər elektron şəbəkə istifadəçiləri üçün məsuliyyət məsələsi bir çox hallarda problemə çevrilir. Azərbaycan cəmiyyətində bu məsələlərin aradan götürülməsi və problemlərin həllinə kömək məqsədilə maarifləndirici layihələrin həyata keçirilməsinə ehtiyac var. Yəni nəyi isə yasaq etməklə və yaxud qanunu sortləşdirməklə məsələ bitmir. Görünür, bir çox hallarda insanlar məlumatlandırılmaqla problemlərin qismən də olsa, çözülməsinə dəstək olmaq mümkündür.

Heç şübhəsiz,

dünya mediasında internet jurnalistikası oturub,

onun materialları ixtisaslaşmış resurslara çevrilməkdədir. Bu gün dünyada yeni media ali məktəblərin, tanınmış universitetlərinin jurnalistika fakültələrində bir ixtisas kimi tədris olunmaqla yanaşı xeyli

Məlumatlızlıq qeyri-peşəkərliyə, məsuliyyətsizliyə, qeyri-dəqiqliyə aparıb çıxarır.

Bir sözlə köhnə qurtarıq, təzə isə yetişməyib. Mənim sözlərim o anlama gəlməməlidir ki, çap mətbuatının üstündən xətt çəkmək lazımdır. Xeyr. Çap mətbuatının nə qədər ki, alıcısı və oxucu auditoriyası var qalmalıdır. Digər tərəfdən hələ mətbuata tələbat tükənməyib. Təbii ki, məhsulun istehlakçısı yoxdursa, o zaman istehlak



sal dayanacaq. Deməli, internet mediasının azadlığını məhdudlaşdırmadan bir sıra addımların atılmasına ehtiyac var. İlk öncə

yeni mediannın tədrisi işi sürətlənməli və təkmilləşdirilməlidir.

Bu sahədə mövcud olan ədəbiyyatlar zənginləşməlidir. Digər bir vacib məqam odur ki, Azərbaycan mediasının ən ciddi problemi olan reklam bazarının inkişafı ilə bağlı addımlar atılmalıdır. İqtisadi çevrənin genişlənməsi yeni mediannın özünün təsdiqinə əhəmiyyətli olar.

İndi isə media mühitində “Qara piar”la bağlı bəzi məqamlara diqqət yetirmək istərdim.

Yetərincə ictimai məsuliyyətin formalaşmadığı internet şəbəkələrində bütün məqamlarda tənqidatçıların törədilməsi, kiminsə əleyhinə qara piar kampaniyası aparılması gözlənilməlidir.

Baxmayaraq bəzi xarici ölkələrdə bu sahədə qanunlar qəbul edilmiş, müəyyən

təcürbə var. Ancaq burada çox vacib məsələ var. Bu da ondan ibarətdir ki,

elektron şəbəkədə məsuliyyət, hüquqi öhdəlik məsələsi və sərhədlər tam müəyyənləşməyib.

Bu tək Azərbaycanda deyil, dünyada mövcud olan və həlli gözlənilən problemlərdəndir.

“Qara piar”dan zaman-zaman müxtəlif məqsədlərlə bəzi insanlara qarşı istifadə olunub. Bu bütün kütləvi informasiya vasitələrində yaşanan acınacaqlı haldır. Ümumiyyətlə, “qara piar” həm çap mətbuatında, həm də internet mediasında yaranan səhəblər var. Ona diqqət yetirib aradan qaldırılmasına çalışmaq lazımdır.

Bəs, “qara piarın” yaranmasına hansı amillər şərait yaradır?

Media sistemində sağlam iqtisadi məraqların, rəqabətin zəif olması və bir çox hallarda media rəhbərliyi tərəfindən mə-

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu
KİVDF
www.kivdf.gov.az



siyyətin dərk edilməməsi “qara piar” yol açır. Faktların dəqiqləşdirilməsində problemlər olur. Hansısa şəxsi axtarış tapmaq və həmin şəxsin mövqeyini öyrənmək müşkülə çevrilir. Bəlkə də burada jurnalistin heç bir qərəzçiliyi yoxdur. Lakin yazı “qara piar” kimi qəbul olunur. Nəhayət sifarişli və həddən artıq qərəzli yazılar qeyd etmək lazımdır. Həmin məqalələrin oxunması məlum olur ki, bu bəzi “qara piar”dır.

Yeni mediannın digər problemləri olan plagiatçılıq, dilin bərbadlığı

və başqaları haqqında da danışmaq olar. Ancaq internet jurnalistikasında bu gün kifayət qədər innovativ yenilikləri, sürətli informasiya siyasəti ilə önə çıxan resurslar az deyil. Bu da yeni mediannın Azərbaycanda oturması prosesindən xəbər verir.

Səhifədəki material Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi üzrə çap olunub

Şəfəq NASIR

C.Heyət yaradıcılıq axtarırları təkə müxtəlif dövrlərin əbədi mühitinin yetişdirdiyi görkəmli şəxsiyyətlərin həyatının, yaradıcılıq yolunun tədqiq olunması, öyrənilməsi ilə məhdudlaşmış O, Azərbaycan xalqının müstəqilliyi, işıqlı gələcəyi uğrunda çarşıyan siyasi xadimlərinin də tələyinə işiq salır. Elə “Məhəmməd Əmin Rəsulzadə” yazısında da müəllif görkəmli ictimai xadimin mübarizələr dolu çətin, məşəqətli keçən ömrü, Vətəninin azadlığı, millətinin müstəqilliyi yolundakı çarşımaları, ədəbi-publisist yaradıcılığı, bu böyük şəxsiyyətin məfkuresi ətrafında ciddi araşdırmalar aparmış, ortaya yetərincə bətin bir əsər qoymuşdur. Bu əsərin panaromada o dövürün ictimai-siyasi hadisələri bütün aydınlığı ilə görünür. Burada müəllif M.Ə.Rəsulzadəni yaxşı tanıyan əqidə dostlarının da vaxtilə yazdıqlarına yer verir. Bu sıradan dostu, məsləhətçisi Tağızadənin xatirəsi illərin bızdın uzaqlaşdığı bu tarixi şəxsiyyəti daha yaxşı tanımağa yol açır: “Rəsulzadə öz siyasi və milli inamlarında təsəvvürün fəvqində dönməz və möhkəm idi. Şəxsi əxlaq cəhətdən düzlük, vicdan, etidal və mətanətin təmsali və örnəyi idi. O, həyatında bir kəlmə yalan söyləməmiş, mütləq doğruluqdan ayrılmamış və danışıqlarında mübalihət etməmiş və etidalını əldən verməmişdir. O, dünyada baş verən hadisə və cərəyanları bilirdi. Mahir bir yazıçı idi. Onda iman və ifadə güdrüti heyranedicidir. Onu tanıdıqdan, müasiri və ona yoldaşdan da yaxın olub əxlaqına məftun olduğundan çox məmnunam. Onun kimi dövlət adamları olan millət xoşbəxtidir”.

C.Heyət gündən-günə çiçəklənən, inkişaf edən ölkəmizin tarixi inkişafına səvinən bir ziyalıdır. O həm də Quzey Azərbaycanın dərslərini, ağırlıqlarını öz dərddi bilir. Azərbaycanın başını üstünə qara buludlar alanda, üzdənəraq qonşular torpaqlarımızı bir hissəsini işğal edəndə onun da ürəyi buna dözməmiş, çarələr axtarmışdır. Bu məqamda Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirələ ürək ağrısı, can yanğısı ilə yazdığı məktub uzun zaman unudulmamış, oxuyanların qəlbinə sarmışdır. M.Heyət deyirdi ki, göz yaşları və ürək ağrısı ilə yazılan bu məktubu haqiqətən ağlamadan oxumaq mümkün deyildir. Bu sətirləri yazmağa qucağına doktorun hıçırıqlar içərisində deyirdi sözlər gəlir: “Bu müsəlman, silahsız, ordusuz və əsarətdən yeni çıxmış qaradaşlarımızı yalnız buraxmalıyıq? Erməni-dəşnak ordusunun onların yurdlarına həyasızcasına hücumlarına və qadın-kəşi, yaşlıları və körpələri acımadan öldürmələrinə tamaşaçıyıq qalacağıq? Bu, bizlərin şərfinə, türklüyə və müsəlmanlığa və nəhayət, insanlığa yarasamı? Bu, bizim sağlıq tariximizə şığarmı?”. Bu, türk oğlunun, doktor, dilçi-ədəbiyyatşünas Cavad Heyətin yağı başlarına qarşı etiraz səsi, harayıydı...

“Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda” Cavad Heyət mübarizəsi

söz”ündə müəllif səmimiyyətlə bu mövzuda yazmağa hazırlıqdan başladığını bildirir: “Bu məqalənin müəllifi olaraq türklərin tarixini fars, türk, fransız və ingilis dillərində olan müxtəlif mənbələrdən mütaliə etdikdən sonra, türklər haqqında son qeydləri yazdım və qərara aldım ki, “Varlıq” jurnalında bir neçə məqalə şəklində nəşr edim. Bu məqalədə yazılanların hamısı mötəbər tarixi mənbələrə istinad edir”.

Hər şeydən əvvəl qeyd etməliyəm ki, bu yazıda müəllif tarixlə ədəbiyyatşünaslığı birləşdirib. Yəni mövzu onu iki sahədə araşdırmalara, müqayisələrə cəlb edib. Doktor nəcib məqsədində bu xalqın ilk məskonindən başlayaraq onun yaratdığı imperiyalar, onların adları, yaşayış yerləri, bölgələri və bu bölgələrdə türklərin qəbilələri, dini və bu istiqamətdə türk xalqlarının köklü varlığı ətrafında çox ciddi araşdırmaları üzə çıxarıb. Bütün bunları 5 fəsildə əhatə edən müəllif türklərin tarixi dönəmləri barədə mötəbər mənbələrdən əxz etdiyi məlumatlarla Oğuzların yaranış tarixini, müxtəlif dövrlərdə inkişaf mərhələlərini ardıcılıqla işıqlandırır.

C.Heyət tarixi ardıcılıqla oğuzların bir dövlət kimi təşəkkülündən sonra onların həyatında baş verən dəyişikliyi, mübarizələri, hücumları nəticəsində məskənlər dəyişməsi, hökmdarların sərkərdəliyi ilə Türkiyədə İrana gəlmələri və qurduqları dövlətlərinin tarixi mənzərəsini yaratmaqla yaddaşımızda gəzişmələr edir. “Oğuz” sözünün mənşəyi onların həyat tərzii ilə bağlı fikirləri, varlıqlarının təşəkkülü, Yenisey, Orxon kitabələrinin tapılması tədqiqatçı səyləri nəticəsində mükəmməl şəkildə işlənib. Bu məqalələrdə müəllif hökmdarların adları, sücaətləri, fəthləri, xarakterləri ilə bağlı çox maraqlı hadisələrdən bəhs edir. Onların ədəbiyyata, mədəniyyətə marağı məsələlərinə işiq salır. Məscid, mədrəsə, məqbərə və karvansara memarlığının bünövrəsini möhöz Səlcuq sultanları zamanında qoyulmasını xatırladır, hətta bu tikililərin xarici görünüşünü təsvir edir. Səlcuqlər dövrü memarlığının inkişafı, İsfəhan, Qolpəyqan, Qəzvin və Heydəriyyə, Zəvəro, Ördəstan cümə məscidlərinin inşası, Reydə Toğrul bəy, Mərvdə Sultan Sencerin, Sərxasda Əbil-Fəzlin məqbərələrinin tikilməsi, eləcə də Nişabur, Bağdad, Tus, İsfəhan, Herat, Bəlx mədrəsələri ilə yanaşı digər mədəni abidələrin tarixi mənbələr əsasında meydana çıxarması həmin dövürün ədəbi-mədəni mənzərəsi ilə tanış olmağımıza imkan yaradır.



siyyətlərin təmsalında öyrənilməsi, təqdir olunması, milli təəssübkeşlik hissi və bütün bunların gələcək nəslin yaddaşına ötürülməsi məsələləri ifadə olunur. Elə “Polemika” fəslində “Cavad Heyət nədə itiham olunur?” məqaləsinin başlıca mövzusu üstadın əzəli-əbədi mövqeyinə, əməlinə qarşı bədniiyyətlə bir şəxsin, İranda yaşayan Türkiyə vətəndaşı Məhəmməd Sübhandağlının sərəmsən fikirlərini alt-üst edən, tarix elmləri doktoru, professor Şövkət Tağıyeva və iqtisad elmləri namizədi Əkrəm Rəhimöglünün cavabından ibarətdir. Məqalənin yazılması səbəb müəlliflərin qeyd etdiyi kimi, “Türkiyə prezidenti Süleyman Dəmirələ Tehrana gələrkən Qarabağ olayları ilə bağlı Cavad Heyətin məktubla ona müraciəti, Azərbaycanın bu ağır gündə ondan daha artıq yardım göstərməsinə xahiş etməsidir”. Bəli, M.Sübhandağlının qərəz, ittiham, kin-küdrət dolu yazı yazmağa vadar edən də C.Heyətin qardaş Azərbaycan xalqına qarşı törədilən erməni vəhşiliyindən, torpaqlarının 20 faizinin işğal altında qalması, 1 milyondan artıq qaçaqının ev-şiklindən didərgin salınması ağrıları Türkiyənin o zamankı dövlət başçısı, siyasi xadimi ilə bölüşməsi, ondan daha böyük yardım umması səbəb olmuşdur. Müəlliflər M.Sübhandağlının doktorun fikirlərini təhrif etdiyi açıqlayır, ittihamlarına, cavab verir, düşməni dəyirmanına çaylar axıdan qızdırıcı mövqeyini pisləyir. Bu polemik düşüncələr C.Heyətin milli varlığımıza xahiş, əməli ilə bağlılığının bariz nümunəsidir.

“Əhməd Kəsrəvinin İranda türk dili” və “Azəri, yaxud Azərbaycanın qədim dili” kitabları haqqında, “İran və türklər sasanilər dövründə” kitabı haqqında bir neçə qeyd, “Fars dilini qoruyaq, lakin İranda türk və ərəblərinin də ana dilini əzməyək”, “Fars dili — İranda qədimliyimizin böyük əlaməti” adlı məqalə haqqında bir neçə qeyd, “Cəlal Mətinin “Azərbaycan haradır?” məqaləsi haqqında”, “Azərbaycanın adı və sərhədləri”, “Ağayi Əli Mürşüddizadın “Azərbaycan-

lı ziyalılar və onların milli-etnik mənsubiyyəti” adlı kitabı haqqında tənqidi qeydlər” məqalələrində türk dilinin, ədəbiyyatının və mədəniyyətinin qədimliyinə, bütövlüyünə, əzəli-əbədi məskənlərinə, Azərbaycanlıq əsərlərinə qısqancılıqla yanaşan, xain nəzərləri ilə aradıran müəlliflərə ədəbiyyatşünas-alim kamillərlə cavab verməyi, varlığını keşiyinə dayandırmışdır. “Fars dilini qoruyaq, lakin İranda türk və ərəblərinin də ana dilini əzməyək” məqaləsində C.Heyət həqiqətə naminə M.Fürqinin “fars dilinin acınacaqlı vəziyyətini onun xarici (qərb) söz və istihlalə aludə olmasına gördüyü” fikri ilə razılığa da sonrakı şovinizist mövqeyi onu bu məsələ ətrafında düşüncəyə, məsələni doğru mövqedən təhlil etməyə vadar edir. C.Heyət müəllifin millətçi fikirlərini sərbəstbətir şərh edir və bütün bunlara qarşı özünün ədalətli mövqeyini tarixi hadisələrin müşayətilə ortaya qoyur. Və sonda onu öz milli fikir və əqidələrinin bir daha nəzərdən keçirməklə İslami vətənimizin bütün insanlarını yekdil (birdilli yox) və həmrəy olmasına çalışmağa dəvət edir.

Bu məqalələrdə C.Heyət yəndə də tarixin yaddaşını vərəqləmiş, tədqiqat xarakterli araşdırmalarını ortaya qoymuşdur. Yuxarıda adları çəkilən yazıları oxuduqca doktor C.Heyətin tarixin dərin qatlarına bünca bələdiyyinə, güclü müşahidəyə və yaddaşla məlik olmasına bütün insanları yekdil (birdilli yox) və həmrəy olmasına çalışmağa dəvət edir.

“Azərbaycanın adı və sərhədləri”ndə doktor tarixçilərdən də öte bir cəsəret və əminliklə araşdırma aparmış, mövzunu bütövlüklə, dolğunluqla əhatə etmişdir. Ümumiyyətlə, C.Heyətin yaradıcılığında dilçilik, ədəbiyyatşünaslıq məsələləri türkün kimliyi, varlığı fonunda, tarixi prinsiplərə uyğun olaraq araşdırıldığından onu dövrümüzün ustad tarixçisi kimi də dəyərləndirmək gərəkdir. Bu məqaləni işləyərkən müəllif öz tədqiqatlarında məşhur yunan coğrafiyaçısı Strabon, Məhəmməd Hüseyn bin Xələf Təbrizi, Mirəli Seyidov, Y.A.Paxumov, Ziya Bünyadov və bir sıra İslam tarixçiləri, Yəqubi, Bələmi, Məsudi, İbn Əsir və başqalarının əsərlərini, elmi-nəzəri baxışlarına diqqət yönəlmişdir. Bu məxəzlərdə Azərbaycan adı və sərhədləri ilə bağlı üst-üstə düşmüş fikirləri diqqətə çatdırmışdır.

Tarixin dərin qatlarına nüfuz etmək, ona doğru, ədalətli mövqedən yanaşmaq, təbii ki, tədqiqatın sanbalının əsas göstəricisidir. “Oğuzlar”ın “Ön (Əvvəli ötən saylarımızda)

Qeyd edək ki, müəllifin bu istiqamədə yazdığı çox dəyərli əsərlərini oxuduqca adamın qanı coşur. Bu əsərlər eyni amal, məqsədi ifadə etsə də, biri digərindən fərqli xüsusiyyətlərə malikdir. Güclü xarakterə malik olan C.Heyət kimliyimizin, varlığımızın qədimliyinə qısqancılıqla yanaşanları, tariximizi təhrif etməyə, saxtalaşdırmağa cəhd edənləri susdurmağı bacarır.

Hər bir müəllifin mövzuya özünəxas bir tərzdə yanaşma xüsusiyyətinin olması məlumdur. R.Bərahe “Dr. Cavad Heyət — Məhdud fürsətlər dahisi” məqaləsində C.Heyəti çox sadə, həm də oxucunu güclü bir təsirə özünə cəlb etməyi bacaran cazibədar bir dillə, təhkiyə ilə təqdim edir. Onun böyük azərbaycanlı, cərrah olaraq tıbb elmində, ədəbiyyatşünaslıqda öhdəsindən gəldiyi çətin, ağır, eləcə də şərfli işlərdən fəxrət hissi duyan müəllif yazır: “Heyət məhdud fürsətlər dahisidir. Elm və mədəniyyətin məhdud imkanları ilə, elm və mədəniyyət əhlinin onlarla dağdığı bələlərə üzələndiyi bir şəraitdə özünə işlə məşğul olub, gücü çatan nəticələr əldə edib...” Bu sətirlərdən sonra müəllifin başqa bir bənəzətmə-təsvirini oxuyanda doktorun əzəmətli portretində daha bir cizginin işığındı gördüm və həmin bənəzətməni də burada səsləndirməyə bilirməm: “Məhdud fürsətlər dahisi” sətirlərində divar tikir. Həttə əgər bu korlar bilmədən və anlamadan itiham barməgini bu insana doğru uzadırlarsa belə, o, gəcə qarənliqində körpic üstə körpic qoyur ki, sabah günəş çıxdıqda insanlar üzərində kölgəlik yaransın?”. Və beləliklə, sözün əlvan çalarlarından çəkilmiş bu tablodan C.Heyətin əzəmətli obrazı görünür. C.Heyət dünyəvi azərbaycanlıların tanıdığı, onun həyat ideallarının bəşəri idealarla səsleşdiyini gören və bundan qürur duyan türkün inam yeri, arxadaşdır.

Bu kitab dövrün özünü və əməli işlərinin mahiyyətini, bəşəri xarakterini açıq. Yarım ərəsdən də artıq bir zamanda məhdud fürsətlərdən ilham alaraq İran Azərbaycanının dil və mədəniyyətini, ədəbiyyatının inkişafında yorulmadan mübarizə aparan və bu yolda çəkdiyi zəhmətdən usanmayan, kəmfürsətlərin verdiyi sınımtı və təzyiqlərdən əyilməyən, sınımayan cəsur bir şəxsiyyətin ideallarını belə bir vətəndaş, özü də ustalıqla təqdim olunması adamı heyvətə gətirir. Açıq-aydın görünür ki, doktorun ruhani, qanında-cannında böyük bir Azərbaycan eşiqi çağlayır. Bu eşqə bənlənmək, onun oduna, əlovuna qızınmaq, bünca böyük məhəbbətdən vəced gəlməmək mümkün deyil. O, dənənimizin, bu günümüzün və sabahımızın prof. Rza Bərahenin təbirincə desək, Məhdud fürsətlər dahisidir.

C.Heyət bir türk olaraq hər zaman Azərbaycan həyatını, onun tarixini, ədəbiyyatını, mədəniyyətini, milli-mənəvi dəyərlərini səvərək tədqiq etmiş və bütün bunlarla əlaqədar ədəbiyyatşünaslıq elminə öz töhfəsini vermişdir. Bu əsərlərin yazılmasından illər ötsə də orada qoyulan məsələlər, araşdırılan tarixi hadisələr və şəxsiyyətlər, bütünlükdə müəllifin toxunduğu mövzular cəmiyyətimiz, ictimai-ədəbi mühitimiz üçün gərəklili, həmişəyaşar mövzulardır. Oduq ki, onlardan bəhs etmək, öyrənmək, faydalanmaq hər zaman əhəmiyyətlidir.

(Ardı var)

Yunis Hüseynov: "Biz cütün taleyini birinci görüşdə həll etmək istəyirik"

"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov bu gün Avropa Liqasının birinci təsnifat mərhələsində Estoniyanın "Nomme Kalyu" klubuna qarşı keçiriləcək oyuna bağlı Qol.Az saytının suallarını cavablandırır.

— Hazırda komandanız əhval-ruhiyyə hansı səviyyədədir?

— Çox əladır. Futbolçular məşqlərdə çox səy göstərirlər. Bütün komanda qarşılıqlı əlaqədədir. Hələlik heç nədən narazı deyiləm.

— Komandada nə kimi yenilik var?

— Hələ heç bir yenilik yoxdur. Bildiyiniz kimi, Skarlatake yenicən "Xəzər Lənkəran"a qayıdıb, yeni transferlərimiz Ruslan Abışovla Ağabala Ramazanov da həvəslə çalışırlar. Onlara ümidim böyükdür.

— Heyətdə zədə sarıdan problem yoxdur ki?

— Xeyr. Ümid edirəm ki, vacib görüşümüzdə qədər belə bir şey olmayacaq.

— Təlim-məşq prosesi zamanı komandanı yaxşı hazırlaya bildiniz? Ümumilikdə, toplanış-

dan və komandanı razı qaldırmaq?

— Həm məşq proseslərindən, həm də yoldaşlıq görüşlərindən narazı qalmadım. Yəni razı qaldıqlarımla bərabər, narazılıqların da oldu.

— Yoldaşlıq görüşündə böyük hesablı məğlubiyyət də yaşadınız. Bu barədə nə deyə bilərsiniz?

— Həmin oyunda 2:5 hesabıyla uduşsaq da, komandanın narazı deyiləm. İlk yarıda əsas komandanın oyunçuları çıxış edərkən 2:1 hesabıyla irəliləyirdik. Lakin sonradan dəyişiklik edərək, meydana baxışda olan səkkiz nəfəri daxil etdim. Ona görə də bu hesabla məğlub olmağımız təbii idi.

— Baxışda gələn futbolçuların heç birini komandada saxlamadığınızın səbəbi nə oldu?

— Hardasa on nəfəri baxışdan keçirdim. Sadəcə, onların səviyyə-

yəindən narazı qaldım. Yeni, heç birinin çıxışı məni qane etmədi. Hamısı zəif idilər. Bir sözlə, "Xəzər Lənkəran"a güc verə biləcək futbolçular deyildilər. Mənim çalışdığım odur ki, 1-2 futbolçu transfer edək. Lakin onlar komandaya kömək edə biləcək gücdə olmadırlar.

— Bəs, transfer məsələsini həll etmək üçün nə edirsiniz?

— Bu boşluqları aradan qaldırmaq üçün yaxşı legioner oyunçu axtarırdıyıq.

— Siz demisiniz ki, komandanın hücum xəttində problem var. Bunu aradan qaldırmaq üçün nə etməyi düşünürsünüz?

— Bəli, hazırda bu problem qalmaqdadır. Lakin elə bu gün də hücumçu axtarırdıyıq. İnşallah, yaxın zamanda bu çatışmazlığı aradan qaldırmağa çalışacağıq. Ola bilər ki, bu gün, ola bilər sabah, komandaya hücumçu cəlb edək.

— Doğma meydana Avroliqa turnirinin ilk qarşılaşmasına çıxacaqsınız. Bu çatışmazlığın



sizə problem yaradacağından qorxursunuz?

— Yox, inanmıram ki, bu bizə çox problem yaratsın. Ona görə ki, heyəti qoruyub saxlamışıq. Bu addım gələcək planlarımızı da xildir.

— Bəs, mərhələ adlamaq şanslarınızı necə dəyərləndirirsiniz?

— Futbolda arxayınçılıq olmaz. Ona görə də, rəqibimizə hörmətli yanaşırıq. Çalışacağıq ki, istədiyimiz qələbəni əldə edək.

— Cütün taleyini ilk görüşdə həll etmək mümkün olacaqmı?

— Belə götürəndə, bu, bütün komandaların arzusudur. O cümlədən də bizim.

Əli HƏYATİ

İbrahim Karqbo: "Mütləq iki qol vurmalyıq"

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu gün Sloveniyanın "Mura-05" klubunu qəbul edəcək "Bakı"nın yeri lionel müdafiəçisi İbrahim Karqbo Qol.Az sayına müsahibə verir.

— Düşüncəniz əhval-ruhiyyə necədir, oyun haqqında nə düşünürsünüz?

— Uğurlu nəticə qazanmaq üçün yaxşı şansımız var. Necə lazımdır hazırlıq keçmişik. Qalır, özümüzü meydana qədər subut etmək.

— Bildiyinizə görə, zədə var və məşqlərdə əyənə sarıdan problem varmı?

— Bir az ağrı qalır. Sadəcə, tam müalicə, bəzə keçmək üçün vaxt yoxdur. Təşəvvür edin, millinin heyətində ard-arda 3 oyuna çıxdım. Oradan birbaşa komandanın hazırlıq keçdiyi Sloveniyaya yollanmışam və daha 3 oyun da orada keçirmişəm. Sloveniyadan qayıdandan sonra da Bakıda məşqlərimizi davam etdiririk. Gördüyünüz kimi, adi dincəlmək üçün belə vaxt olmayıb.

— Elə isə maraqlıdır, həkim-

lər nə deyib, "Mura-05"ə qarşı tam gücünə oynaya biləcəksən?

— Yox, bu barədə problem yoxdur, istənilən halda oynayacağam. Onsuz da mənim zədəm oldu, olmadı oynayıram (gülür). "Bakı"ya görə bir ayaqla da oynamağa hazırım.

— Matçın keçiriləcəyi stadion süni örtüklüdür. Bu cür meydancaqlar isə sağlamlıq üçün belə təhlükəlidir. O ki qaldı zədəli futbolçu ola. Bu amil sənə narahət eləmir?

— Peşakar futbolçu üçün örtüyün əhəmiyyəti olmamalıdır. Həm də nəzərə alaq ki, orada cəmi bir oyun oynayacağıq. Bir oyunla bizə nə olacaq ki? Əgər hər həftə süni örtüklü meydancaqla oynasaq, o zaman qasıqlarda ağrıqlar olar. Ancaq dediyim kimi, bir oyunda heç nə olmaz.

— İlk oyunda bağlı proqno-



zun?

— Mütləq iki qol vurmalyıq. Amma onlar bizə neçəsini vuracaq, bax, bunu bilmirəm (gülür).

— Necə düşünürsən, iki qol vura biləcəksiniz?

— İnşallah. İnanıram ki, vuracağıq.

Anar XANLAROV

"İnter" "Trans"ı ciddiyyə almasa, "yana" bilər

Bu gün Avropa Liqasının I təsnifat mərhələsində Estoniyada yerli "Trans"ın qonağı olacaq "İnter"-in gürcü müdafiəçisi İliya Kandelaki Qol.Az-a müsahibə verir.

— "İnter"-i "Trans"la matca tam hazır saymaq olar?

— Məncə, olar. Neçə müddətdir təlim-məşq toplanışındaydıq. Hər şey yüksək səviyyədə keçdi, yoxlama görüşlərində gücümüzü sınadıq, yeni gələn futbolçuların da komandaya uyğunlaşdığını düşünürəm.

— Rəqibi yetərincə təhlil edə bildiniz?

— Bu işlə məşqçilər korpusu məşğul olur və yəqin ki, onlar rəqiblə bağlı zəruri bütün tədbirləri görüblər. Bizə nə tapşırılsa, çıxıb onu icra edəcəyik.

— Böyük əksərliyi sizə cüt-ülün əşkar favoriti sayır...

— Favorit sayılmaq hər zaman xoşdur. Ancaq heç kim deyə bilməz ki, qarşılaşma asan keçəcək. Unutmayaq ki, bu, Avropa Liqası-

dır və burada təsadüfi rəqiblər olmur. "Trans"ı ciddiyyə almasa, "yana" bilər.

— Estoniya haqda təəssüratın necədir, hava şəraiti, meydanca?

— Hava sərinədir. Meydançanın vəziyyəti də pis deyil. Bir sözlə, futbol oynamaq üçün maneə yoxdur.

— Cavab oyununa rahat çıxmaq üçün hansı hesab sizi qane edir?

— Prinsipcə, qələbə üçün meydancağa çıxacağıq. Düşünürəm ki, buradan qalib ayrılacaq. Bakıda işimiz daha asan olacaq.

— "Trans"ı keçəcəyiniz halda növbəti mərhələdə Yunanıstan "Asteras Tripoli" klubu ilə üz-üzə gələcəksiniz. Bu rəqib haqqında maraqlanmısan?



— Yunanıstan futbolunun səviyyəsi hamıya məlumdur. Bu mənada yunanlarla estonları müqayisə etmək mümkün deyil. Açığı bu dəqiqə bütün fikrimiz "Trans"la matca yönəlib. İlk növbədə bu rəqibi keçməliyik. Yalnız sonra Yunanıstan təmsilçisi haqqında danışımaq olar.

Anar XANLAROV

Rahid Əmirquliyev rekordun astanasında

Avropa Liqasının I təsnifat mərhələsinin "Nomme Kalyu" ilə oyunları "Xəzər Lənkəran"ın futbolçuları üçün fərqli xarakter daşıyacaq.

Bəzi futbolçular ilk dəfə "Xəzər Lənkəran"ın formasında avrokuboklarda debüt edəcək. Bəziləri üçün isə bu matçlar rekord şansı olacaq.

Bəli ki, indiyədək 47 futbolçu avrokuboklarda "Xəzər Lənkəran" forması geyib. Estoniya təmsilçisinə qarşı matçda debüt edəcək oyunçular bu rəqəmi artıracaq. Ən çox oyun keçirən 3 futbolçudan ikisi — Rahid Əmirquliyevlə Alim Qurbanov isə qitə kuboklarında klubun mütləq rekordçusu ola bilər. Məşqçi Zaur Ra-



mazanov kimi 8 oyun keçirən cüt-ülük öne keçmək imkanı əldə edib.

Komandanın kapitanı olan Rahid avrokubok matçına ilk dəfə kapitan sarğısı ilə çıxacaq. Ona qədər Kamran Ağayev 4, Samir Əliyevlə Dmitri Kramarenko həərəy 2, Emin Quliyevlə Zaur Ramazanov isə 1 dəfə buna nail olub.

Zaur Ramazanovun digər rekordunu isə hamıdan çox 3 qol vurmamadır. Ondan başqa Samir Əliyev, Allan Lalin, Junior Osvaldo və Andrey Mureşan həərəy 1 dəfə fərqləniblər. Onlardan heç biri indi komandada futbolçu kimi oynamır. Bu isə o deməkdir ki, klubun Avropadakı 5 bombardir siyahısı Estoniya təmsilçisinin qapısına qol vuranlar hesabına artacaq.

Millimizin hücumçusu "Sivasspor"-dan getdi

Azərbaycan milli komandasının hücumçusu Cihan Özkara Türkiyə superliqasında yarışan "Sivasspor" klubunu tərk edib.

Türk əsilli futbolçu bundan sonra karyerasını Bank Asya Liqasında yarışan "Kayseri Erciyesspor" klubunda davam etdirəcək.

Klubun mətbuat xidmətinin rəhbəri Kaan Savruk məlumatı təsdiqləyib.

"Neftçi"-nin yeni transferi: "Bu komanda məni təəccübləndirdi"

"Neftçi"-nin yeni transferi Erik Fabian Ramos Son Azərbaycan çempionuna keçidi ilə bağlı açıqlama verir.

Klubun rəsmi sayıtına danışan Ramos "Neftçi"-nin uğurları üçün əlinə gələnini edəcəyini bildirib:

"Neftçi"-də gördüklərim sözün yaxşı mənasında məni təəccübləndirdi. Çox güclü heyətimiz var. Bu komanda böyük uğurlara imza ata bilər. Mən Paraqvay millisində də 15 nömrəli formanı geyirəm. Çox sevindim ki, "Neftçi"-də bu nömrə boş idi.

Əminəm ki, azarkeşlər 15 nömrəli paraqvaylı heç zaman unutmayacaq. Bizi qarşıda Çempionlar Liqasında çətin oyunlar gözləyir. Bu turnir mənim xəyalım olub. İndi isə mən Çempionlar Liqasında oynayaacağam. Bu şansım mənə "Neftçi"-yə verdi. Əlimdən gələni edəcəyəm ki, komandamız Çempionlar Liqasında uğur əldə etsin".



Pirlo: "Balotelli ilə aramızda heç bir problem yoxdur"

İtaliya milli komandasının yarımmüdafiəçisi Andrea Pirlo maraqlı açıqlamaları ilə diqqət çəkib.

"Sky Sport"ə danışan Pirlo İtaliya millisinin "DÇ-2014"də daha yaxşı çıxış edəcəyini bildirib:

"İtaliya millisinin "DÇ-2014"də daha yaxşı çıxış edəcəyini düşünürəm. Çəzəre Prandelli komandaya yeni nəfəs gətirib. Onun istefasını düşünmək belə qorxunc olardı. "Qızıl top" mükafatına gəldikdə isə şansımın çox az olduğunu deyə bilərəm. Məncə, bu mükafat ya Messi, ya da Ronaldoya qismət olacaq".

Daha sonra millidəki komanda yoldaşı Mario Balotellinin "Yuventus"ə keçəcəyi ilə bağlı xəbərlərə toxunan 33 yaşlı futbolçu bu haqda belə danışıb: "Təbii ki, Balotellinin "Yuventus"ə keçdiyi mənim üçün böyük xəbərdərlikdir. Onunla eyni ölkənin vətəndaşlığı və eyni dildə danışırıq. Milli komandada birgə çıxış edirik. Balotelli ilə aramızda heç bir problem yoxdu. Onun "Yuventus"ə gəlişi komandanın xeyrinə olacaq".


"Arsenal"-ın futbolçusu Superliqa yolunda

"Arsenal"la yollarını ayıracaq gəzlənən Andrey Arşavinin karyerasını Türkiyə Superliqasında davam etdirəcəyi iddia olunur.

Bu barədə futbolçunun meneceri Laktar açıqlama verir.

Onun sözlərinə görə, Arşavinlə Türkiyənin iki klubu yaxından maraqlanırdı: "Amerika Liqasından təkliflər aldıq. Ancaq Arşavin Amerikada oynamayı istəmir. "Anji"-nin təklifini isə rədd etdik. Türkiyədən də iki komanda Arşavinlə yaxından maraqlanırdı. Lakin hələlik rəsmi təklif yoxdur".


Qeyd edək ki, "Arsenal" "Zenit" klubunda forma geyinən Arşavinin transferi üçün 10 milyon avro tələb edib.



Materialları Anar Cəfərov hazırladı

Xeyirxahlığa səfərbər olunmuş ömür

Ömür-gününü xalqqa, millətə, vətəninə sərf edən insanlar həmişə sevilir, adları hər yerdə böyük hörmət və məhəbbətə çəkilir, yad edilir. Mənsub olduğu elin, obanın tarixində çəkilən bu insanlar haqqında hər yerdə ürk dolusu, ifixarla söz açılır, ünvanlarına xoş sözlər səsləndirilir, mənalı həyatları nəsil-nəsilə nümunə göstərilir. Qarabağın 90 yaşlı ağsaqqalı, müdrik insan, tanınmış pedaqoq, ziyalı Xəlil Ələkbər oğlu Xəlilovda belələrdəndir. X.Xəlilov 1922-ci ildə Ağcabədidə dünyaya göz açıb. Onun uşaqlığı və gəncliyi sovet hakimiyyətinin ilk ağır illərinə təsadüf edir. Bütün çətinliklərə sinə gərən cəsarətli gənc dərslərini əla qiymətlərlə oxuyub, orta təhsilini müvəffəqiyyətlə başa vura bilib. O, bir müddət sırası işləməyə cəlb olunub, ailəsinin dolanışığı üçün əlinə gələni edib. İstedadı, fərsəti ilə əhali arasında hörmət və nüfuz qazanıb. O, daim oxumağa, bilik əldə etməyə çalışıb. Lakin faşist Almaniyanın SSRİ-yə hücumu onun ali təhsil almaq arzularını yarımcı qoyub. 1942-ci ilin əvvəllərində X.Xəlilov II cahan savaşına səfərbər edilib. Dərbənddə xüsusi hazırlıq keçib, baş leytenant rütbəsində yüksəlib. Məzək ətrafında xidmət göstərən gənc zabıt şəhərin müdafiəsində iğidliklə vuruşub, bir çox döyüşlərdə fərqlənib, yaralanaq qəspilə düşüb. İğidliyinə görə cəbhədə onu partiya sıralarına qəbul ediblər.



X.Xəlilovun göstərdiyi qəhrəmanlıqlar "Vətən müharibəsi" ordeni ilə mükafatlandırılıb. O, 1945-ci ilin oktyabrında II dərəcəli müharibə əli kimi sovet ordusundan təxsis olunaraq doğma Ağcabədiyə dönüb. Burada əmək fəaliyyətinə başlasa da, ali təhsil almağa can atıb. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) tarix fakultəsinin fəlsəfə şöbəsinə daxil olub və 1951-ci ildə oranı bitirib. Ali təhsilini uğurla başa vuran gənc müxtəssis Bakı şəhərində yüksək vəzifələrdə işləmək üçün dəvət alıb. Lakin o, öz el-obasında yaşayıb işləməyi üstün tutub. Ali təhsilli kadra zəruri ehtiyac olduğuna görə onun rayon mərkəzində vaxtlar yeganə orta məktəb sayılan Xəlilovdən məktəbinə direktor təyin ediblər. Səvadlı, sadə, təvəzökar, xeyirxah, yüksək təşkilatçılıq qabiliyyətinə malik insan olan Xəlil müəllim uzun illər pedaqoji sahədə fəaliyyət göstərüb, 20 ilə yaxın rayon məarif şöbəsinə bacarıqlı rəhbərlik edib, sənətkar müxtəssis kimi sayılıb-seçilib. Həmin illərdə sözügedən bölgədə təhsilin inkişafı, çiçəklənməsi, mühüm nailiyyətlər qazanması məhz onun adı ilə bağlıdır. Rayon ictimaiyyəti o, dövrü bu gün yaxşı xatırlayır. X.Xəlilov rayon partiya komitəsində şöbə müdiri vəzifəsində çalışdığı vaxtlarda da fədakar, qayğıkeş, cəsarətli, öz sözünü deməyi bacaran bir şəxs kimi tanınıb. Onun həyatının sonrakı illəri bir vaxtlar özünün inşa etdiyi və bölgə ərazisində ilk birtipili məktəb hesab olunan şəhər 1 saylı orta məktəbi ilə bağlıdır. Xəlil müəllim burada direktor işləyərkən gənc nəslin təlim-tərbiyəsinin inkişafında, pedaqoji kadrların hazırlanmasında müstəsna xidmətlər göstərmişdir.

Tanınmış ziyalı, müdrik el ağsaqqalı Xəlil Xəlilovun əməyi həmişə yüksək qiymətləndirilib. O, "Oktyabr inqilabı" ordeninə, 12 müxtəlif medala, SSRİ Maarif əlaçısı, qabaqcıl maarif xadimi döş nişanlarına, respublikanın əməkdar müəllimi fəxri adına layiq görülüb. Bu günlərdə Xəlil müəllim xeyirxah xidmətlərinə və anadan olmasının 90 illiyi münasibəti ilə respublika Qızıl Aypara Cəmiyyəti idarə heyətinin fəxri fərmanı ilə təltif edilib. Bu gün təqatiddə olan qocaman pedaqoq özünü çox gümrah hiss edir, gənc nəslin tərbibəsi üçün əlinə gələni əsirgəmir. Onun dəyərli məsləhətləri, tövsiyələri hamının köməyinə çatır. O, respublikamızda, onun hüduklarından kənarə müxtəlif sahələrdə çalışan yetirmələri ilə fəxr edir onların əməllərindən qürur duyur. X.Xəlilov ölkədə, eləcə də bölgədə həyata keçirilən möhtəşəm abidlik və quruculuq sahəsində uğurlardan da sevinir, böyük fərəh hissi keçirir. Deyir ki, bu nailiyyətlər onu daim yaşamağa ruhlandırır, rahatlığın, əminliyini artırır. "Arxayınam ki, xalqımızın, dövlətimizin sabahı etibarlı övlətlərdir".

Yəhya PAŞAZADƏ

Fransa millisinin dörd futbolçusu cəzalanacaq

Fransa Futbol Federasiyası (FFF) milli komandanın 4 futbolçusunu cəzalandırmağı planlaşdırır.

Buna həmin futbolçuların "Avro-2012" zamanı qeyri-etik davranışları səbəb olub.

Bunu nəzərə alan federasiya Samir Nəsr, Hatem Ben Arfa, Jeremi Menez və Yan M'Vilani cəzalandıracağını açıqlayıb. Lakin hələlik cəzanın təfərrüatları məlum deyil.

Qeyd edək ki, Samir Nəsr "Avro-2012"də daha çox jurnalistlərə problem yaşaması ilə diqqət çəkmişdi.

Rəşad Məcid Allahverdi Məmmədova qaymı **Xosrov Aslanovun** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Elçin Hüseynbəyli mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə atası **MƏQSƏD VƏLİYEVİN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

İsrafil İsrailov, Nazim Bəykişiyev və Kamal Cəfərzadə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə atası **Məqsəd Vəliyevin** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Tofiq Abdin və Azər Abdulla mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə atası **Məqsəd VƏLİYEVİN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Qəzet 1992-ci il noyabrın 17-dən çıxır.

Baş redaktor: Rəşad Məcid

Redaktor: Yaşar Əliyev

Baş redaktor müavini: Yusif Rzayev, Seyfəddin Hüseynli
Redaktor müavini: Aydın Bağırov, Mircəbr Məcid, İsgəndər Həsənov

Qəzet bazar və qəzet ertəsi gündə başqa hər gün çıxır
Ünvan: AZ1033, Bakı, Ş. Mustafayev küçəsi-27/121
Telefon: 566-67-98, 566-93-40
Faks: 566-25-20

İnternet ünvanı: www.525.az

E-mail: qezet525@mail.ru

Qəzet "Azərbaycan" nəşriyyatının mətbuatından çap olunub.

Tirajı: "525" şirkəti

İndeks: 0046, tiraj: 2250, sifariş: 2281

"TURAN", "TRENİD", AzərTAc, "Assa-İrad", APA və "OLAYLAR"ın informasiyalarından istifadə olunub.
Dərc olunan məqalələrin mətnini görə redaksiya məsuliyətini daşımır.

İşarəsi altında dərc olunan materiallar reklam xarakterlidir.